

KÜRD DİPLOMAT

Nº 12 (386) 22-28 May, Gülan sal, 2016
Ji meha şûbatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û siyasi

Heydər Əliyev



Qiyməti:
Həjaye: 40 qəpik



Prezident İlham Əliyev Heydər Əliyev adına
yarımdalma qazma qurğusunun açılışında iştirak edib

Mesrur Barzani
PKK'ye çok sert çıktı!

'Urdin pêşengtiya wan welatan dike
ku li pişt serxwebûna Kurdistanê ne!'



"Pêvajoya Çareseriyê"
û Hikûmet û PKK...
Səh. 4

"İŞİD-lə mübarizədə Suriya
kurd'ləri "açar" qüvvədir"
Səh. 7

Şamil Səlim oğlu Əsgərovun
ölümündən on iki il keçdi
Səh. 8-9

Dawiya və salê dewleta Kurdî tê
damezrandin û diçə ser nexseya cihanê
Səh. 11

Lacınsız kecən 25 il
Səh. 3

Silah, qan və FETÖ düyüni...
Səh. 7

LAÇIN dəyərli şairlərimizin qələmlərində!!
Səh. 5

Езиды призывают пешмерга
полностью освободить Синджар
Səh. 14

Kürdlər və Kürdüstan
Səh. 6

Езиды призывают пешмерга
полностью освободить Синджар
Səh. 14



HDP'nin Kürt vekilleri:
Yeni süreç zor!
Səh. 10

Divê Kurd qedera xwe
nedin destê dîrokê!
Səh. 12



Kürtlerin ataları Med'ler
Səh. 10

Ji Evîna Rojên
Kevîn 110
Səh. 12

Prezident İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib

Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin Prezidenti Rövənəq Abdullayev və "Caspian Drilling" Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-ci illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmcinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.

Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə "Şelf" tipli qazma qurğuları getirilib, müstəqillik illərində onlar yenidən qurularaq "Dədə Qorqud" və "İstiqlal" kimi üzən qazma qurğuları yaradılıb. Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə "Dədə Qorqud" və "İstiqlal" yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb. 2000-ci ildə inşa edilmiş "Lider" qazma qurğusu isə dənizdə suyun dərinliyinin min metr olan hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaradıb.

Prezident İlham Əliyev SOCAR-ın və "Caspian Drilling" Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmcinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Prezident İlham

Əliyevin çıxışı

-Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu hadisə münasibətə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünkü bu güne qədər Azərbaycanda bu böyüklükde qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdərlik bildirirəm. Şadəm ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksariyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdəşlərlə növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünkü uzun illərdir Azərbaycan xarici tərəfdəşlərlə uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.

Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng lay-

ihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətinin qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüz, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft

vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda

Əminəm ki, biz buna nail olacaqıq.

Mən bu gün, eyni zamanda, xarici tərəfdəşlərlə əməkdaşlığımızı da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam təməl üzərində qurulubdur. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir-

zamanı zəruri funksiyaları yerinə yetirəcək.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində analoqu olmayan 6-ci nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib. Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrində biridir. Qurğunun tikintisi 2013-cü il iyunun 4-də "Caspian Drilling" və Sinqapuran "Keppel FELS" şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyəlaşmənin 90 faizi Dövlət Neft Fondu və 10 faizi isə SOCAR tərəfindən icra edilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizaynmühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqılaların təşkil edilməsi isə SOCAR-a məxsus "Caspian Drilling" Şirkəti tərəfindən həyata keçirilib. 2013-cü il sentyabrın 20-də - Neftçilər Gündənde Prezident İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda qurğunun aşağı üzən gövdəsinin - pantonlarının inşasına başlanması ilə bağlı mərasim olub. Həmin ilin dekabrında isə Bibiheybət ərazisindəki tərsanədə qurğunun yuxarı gövdəsinin inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşır. İstismara verilən yeni qurğunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmədə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birləşdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz "Azəri-Çıraq-Güneşli", "Şahdəniz" yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmışik. Əgər o vaxt belə imkanlar olsayıdı, həmin yataqlar da artıq əlimizdən çıxaqadı. Nəcə ki, bizim qurudakı əsas yataqlarımızın böyük ekseriyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumatda görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fehlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri nəft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.

Heydər Əliyev adına yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində analoqu olmayan 6-ci nəsil qazma qurğusunun tikintisində 2400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub. Sonda xatirə şəkli çəkdirildi. **president.az**



sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlerimizdən biri o idi ki, Azərbaycanda bu sərmayelər, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alınsın, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirələr.

Bu qazma qurğusunun yaradılması tarixi hadisədir. Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft stratejiyası bu gün uğurla icra edilir. 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önemli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməseydi, - yəqin, siz də eşitmisiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahilərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var.

Yəni, hələ 1970-ci illərdə nef-tayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdəşləri Azərbaycana investisiya qoymağə cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi

və iyul-avqust aylarında isə Amerikanın Houston şəhərində danışqlar aparırdı ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qəçmişin və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul varianti əldə etdik. Gərgin danışqlar nəticəsində 1994-cü ilin sentyabrında "Əsrin kontraktı" imzalandı və bu gün uğurla icra edilir. "Əsrin kontraktı" imzalanmasayı, indi Azərbaycan bu qədər inkişafə nail ola bilməzdı. Bunu hamı bilməlidir.

Bizim uğurlu inkişafımızın əsas mənbəyi "Əsrin kontraktı"dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəldik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdiriləməsi prosesi getmişdir, "Şahdəniz" layihəsi 1996-ci ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik.

Heydər Əliyev yarımdalma qazma qurğusunu çox perspektivli "Abşeron" qaz-kondensat yatağından işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə "Abşeron" yatağından da yaxşı nəticələr görecəyik.

Digər perspektivli layihələrimiz də gündəlikdədir. "Ümid", artıq orada işlər gedir. "Babək", "Qarabağ" layihələrinə xarici şirkətlər yənə də maraqlı gələrənən göstərir. Vaxtılık kontrakt imzalanmışdır, sonra ona xitəm verildi. Ancaq indi biz bələdilik və xarici tərəfdəşlər da görürək ki, "Qarabağ" yatağında da böyük ehtiyatlar var. Yəni, bütün bu işləri biz ardıcılıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gələsin. O ki qaldı, icra edilmiş neft layihələrinə, indi onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub Qaz Dəhlizli layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına vaxtında nail olacaqıq. Biz bu layihənin əsas hissəsi olan TANAP-in gələn il istifadəyə verilməsini qeyd etməliyik.

Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var ve bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiq lənir ki, bu da investorlarda inam yaradır.

Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birləşdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz "Azəri-Çıraq-Güneşli", "Şahdəniz" yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmışik. Əgər o vaxt belə imkanlar olsayıdı, həmin yataqlar da artıq əlimizdən çıxaqadı. Nəcə ki, bizim qurudakı əsas yataqlarımızın böyük ekseriyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumatda görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fehlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə səhəbet etdi.

Sonra dövlət başçısı qurğu ilə tanış oldu.

Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparıcıları barədə məlumat verildi. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza



nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşgal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məşət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib.

məşət və digər əşyalar, bir tağlı və iki tağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.

Ağoğlan məbədi (IX əsr), Dəmrovlı Pir Məbədi (XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində

nəzərdə tutulur.

Laçın rayonunun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Ötən dövr ərzində 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdırıldığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüllüb. Rayon icra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 sayılı Laçın Seçki Dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fonduunun

Lacinsiz kecən 25 il

Təxminini hesablamalara görə, işgal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib

Azərbaycanın dilbər güşələrindən olan Laçın rayonunun Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilməsindən 25 il ötür.

Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlli malik bir diyardır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mixtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yayları tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birleşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanu, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam,

Təxminini hesablamalara görə, işgal nəticəsində rayona 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Laçın ərazisindəki 3 civə



palid, vələs, göyrüş, ağaçqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının

(Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz məmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qumçınqılları qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları 24 ildir ki, ermənilər tərəfindən talan edilir. Nadir ağac növləri olan meşələr qırıllaraq Ermenistana daşınır.

Laçın rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayıda qəbirüstü abidələr, at, qoç

Soltanbaba türbəsi, Gülbəird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağı körpülər, Seyidlər kəndində birtağı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağılıb, bir çoxu isə erməniləşdirilib. Laçının 74 min nəfərdən çox sakini isə 24 ildir ki, respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşıyırlar.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluluğunun artırılması üzrə Dövlət Programına və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak

rayon şöbəsi, təhsil şöbəsi, Malibey obasında tibb məntəqəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, "Kapital bank" ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana, 5 ümumtəhsil məktəbi, 4 uşaq bağçası tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider



Heydər Əliyevin adını daşyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb.

Taxtakörpü ərazisində təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb.

Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmadır. Onlar 24 ildir ki, Laçın niskili, yurd həsrəti ilə yaşıyırlar. Əli silah tutan hər bir laçınlı torpaqlarımızın yadelli işgalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırıdır.

azertag.az




kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var.

1961-ci ildə rayon ərazisində nadir təbii komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardi. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayi, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşdır.

sağ sahilində və Zabux kəndində 400 yaşılı 2 ədəd Şərq çinari, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

Azərbaycanın bu füsunkar guşəsi 24 ildir ki Ermənistən işgalini altındadır. 1992-ci il mayın 18-de erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə və 125 kəndi işgal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267



fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, edib. Ərazidə 1500 ailəlik daha bir qəsəbənin tikilməsi

Samux rayon Heydər Əliyev Mərkəzində "Muzeylər və müasir gənclər" adlı tədbir keçirilib

Samux rayon Heydər Əliyev Mərkəzində YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyyə olunmuş, "Muzeylər və mübahisəli tarixi məqamlar" mövzusu istiqamətində, "Muzeylərdəki tarix və müasir gənclər" adlı tədbir keçirilib. Mərkəz, muzey əməkdaşları və gənclərin iştirak etdiyi tədbir 18 may – Beynəlxalq Muzeylər gününə həsr olunub.



Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə "Ümummilli liderimiz sağlam düşünceli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrində biri kimi müyyənleşdirmişdir. Bu gün də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlarına dövlət qayğısı günbegün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi, öz tarixinə, mədəni irsinə sevgi və hörmət hissini yüksəldilməsi diqqət mərkəzində saxlanılır." fikirləri ilə başlamışdır.

Tədbirdə "Muzeylər və müasir tarix", "Mədəni irsin təbliğində gənclərin rolü", "Qədim Azərbaycan və tarix", "Şuşadakı yaralı tarix" və s. mövzularda müzakirələr aparılmışdır.

Daha sonra çıxış edən mərkəzin fond müdürü Raziyyə Qasımovə da çıxış edərək vurğulanmışdır ki, qədim yurdumuzun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində Heydər Əliyev Mərkəzləri əhəmiyyətli rol oynayır.

Tədbirin sonunda öz işində seçilən mərkəz işçiləri fəxri fərmanla mükafatlandırılmışlar.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin muzey hissəsindəki eksponatlarla, Qədim Azərbaycan Xəritəsini əks etdirən elektron lohvə ilə, rayonun qədim tarixi inciləri ilə zəngin Samux Rayon Tarix və Diyarşunaslıq Muzeyini ziyarət ediblər. Onlar hər bir muzey haqqında ətraflı məlumat alaraq eksponatlarla yaxından tanış olublar.

Onu da qeyd edək ki, Samux Rayon Heydər Əliyev Mərkəzində 18-19-20 may tarixlərində Beynəlxalq Muzeylər günü münasibətlə rayon idimaiyyəti və qonaqlar üçün "açıq qapı" günləri və silsilə tədbirlər davam etdiriləcək.

İraqda ISİD silahlıları kurd qüvvələrinə hücum edib

İŞİD silahlıları ötən gecə İraqın şimalında Kekük əyalətindəki kurd qüvvələrinə hücum edib. Nəticədə, iki kurd əsgəri öldürülüb, 15 nəfər isə yaralanıb. Bu barədə məlumatı "Firat" kurd agentliyi yayıb.

Agentliyin məlumatına görə, ISİD silahlıları Tuz-Xurmatu şəhəri yaxınlığında Zerge kəndindəki kurd qüvvələrinə hücum ediblər. Döyüşdə çox sayıda ISİD döyüşçüsünün öldürülüyü bildirilir.

Musavat.com

Tərtərdə "Vətənpərvərliyin təbliğində apel döyüşləri" mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrə Dəstək İctimai Birliyi rayon icra hakimiyəti ilə birlikdə "Vətənpərvərliyin təbliğində apel döyüşləri" adlı layihə çərçivəsində Tərtər Rayon Gençlər Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Qarabağ mühəribəsi veteranları, şəhid ailələri, əllillərlə yanaşı yeniyetmələr və gənclər də iştirak etmişlər. Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umutov açaraq sözü ictimai birliyin sədri Mətanət Əsgərqızına vermişdir. O, çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi apel döyüşlərində həlak olan şəhidlərin ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun örnek olduğunu gənclərə nümunə göstərmək, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, torpağa, dövlətə bağlılıq hissələrinin artırmaq üçün əsgər və şəhid ailələri ilə görüşlərin təşkilidir. Bununla biz vətən-



daşlarımız arasında Qarabağ mühəribəsi əllillərinə, şəhid ailələrinə və veteranlara dövlət qayığısının ictimai röydə yüksəldilməsinə nail oluruq.

Sonra Vətən Mühəribəsi Veteranları İctimai Birliyinin rayon təşkilatının sədri Nizami Heydərov, Qarabağ Mühəribəsi Veteranları, Şəhid Ailələri və Əllilləri İctimai Birliyinin rayon təşkilatının sədri

Suliddin Yusifov, apel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhrəz İsgəndərov, rayon Təhsil şöbəsinin işçisi Nigar Məstəlizadə və rayon icra hakimiyətinin nümayəndəsi Svetlana Əzizova çıxış edərək layihənin gənclərin vətənpərvərlik təbiyəsinin yüksəldilməsində rolunu diqqətə çatdırışlılar.

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir



Laçın rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. 2500 nəfərdən çox rayon sakınının iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükütlə yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə rayon idimaiyyətinin nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ mühəribəsi əllilləri, veteranları tərəfindən qəsəbədəki şəhidlərinin xatirəsinə ucaldılmış "Şəhidlərin Xatirə Kompleksi" ziyaret olu-

naraq abidənin önünə Laçın Rayon İcra Hakimiyəti adından əkkil qoyulmaqla tərəfənən dəstələri düzülmüşdür. Mərasimdə rayonun işğaldən əvvəlki dövrünü, rayona olan dövlət qayığısını və inkişafını əks etdirən, həmçinin işğaldən sonrakı dövrünü əks etdirən foto-stende baxılmışdır. Tədbir iştirakçılarının nəzərində bir daha çatdırılmışdır ki, 25 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Laçının işğali nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizmə məruz qalmış, həmçinin 13745 yaşıyış evi, 48

sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məşət, 1 avtonəqliyyat, 30 rabitə, və digər müəssisələri talan edilərək, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xirdabuynuzlu heyvanlar və minlərlə ari ailəsinin qarət edildiyi bildirilmişdir. Ümumiyyətlə bu işğal nəticəsində o zamanki qiymətlərlə rayona 7.1 milyard ABŞ dolları ziyan vurulduğu bildirmişdir. O da xüsusilə qeyd olunmuşdur ki, ata-baba yurdlarını müdafiə edən laçılılardan 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri ise Milli Qəhrəman adına layiq görülmüşdür. Tədbirdə iştirak edən rayon ziyalıları, həmçinin şəhid ailələri, mühəribə iştirakçıları erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa siğmaya vəhşilik olduğunu qeyd etmiş, buna kəskin nifretlərini bildirmişlər. Onlar eyni zamanda bu mühəribə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını-Laçını bir an belə unutmadıqlarını, Ulu öndə Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqqorən siyaset nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.

Tədbirdə Laçın Rayon İcra Hakimiyətinin başçısı cənab Aqil Nəzərli, Milli Meclisin deputatları Mahir Abbaszadə və Aqil Abbas iştirak etdilər.

Daşkəsəndə yunan-roma güləşi üzrə rayon birinciliyi keçirilmişdir

Bu günlərdə ölkəmizdə idman ab-havası hökm sürür. Doğma Bakımızda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Hər bir azərbaycanlı televiziyyadan, mətbuatdan və arenalardan Azərbaycan idmançılarının əldə etdiyi naiyyətlərə və qələbələrə sevinir. Belə yüksək səviyyəli yarışların ölkəmizdə keçirilməsi mehz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasetin və idmana göstərdiyi diqqət və qayığının nəticəsində mümkün olmuşdur. Bu gün belə möhtəşəm yarışları həyata keçirmək üçün ölkəmizdə bütün infrastruktur qurulmuşdur. Rayonumuzda da 20 may 2017-ci il tarixdə şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Daşkəsən şəhəri İ.Nəsimi adına 1 sayılı tam orta məktəbin idman zalında keçirilen yarışda 90 nəfər güləşçi öz gücünü sınadı. Gərgin keçən mübarizədə qalib gələn idmançılar Rayon Gençlər və İdman İdarəsi tərəfindən mükafatlandırıldı.




Dərdli LAÇIN dəyərli şairlərimizin qələmlərində!!!



Ramiz
Qusarçaylı



Naibe
Yusublu



Ədalət
Bədirxanov

Ah, Laçınım... Laçınım...

Məglubiyyətdən yazmaq sözün intiharıdır...
Sözün Qələbə şerinin qürurundan böyük
qüruru yoxdu... Paylaşdığım bu sətirlər
müxtəlif illərdə yazılın şeirlərimdəndir...
Gün olsun Laçın qələbəsindən yazdığını
şeirlərin sevincini paylaşım...
Laçın yuxumuz çin olsun!

* * *

Çin çıxmayan Laçın yuxum,
Xarı bülbü'l qara qoxum,
Görüş yeri varım, yoxum
Yaman durub qəsdə nigar
Bəstənigar...

* * *

"Dərbəndi" dərd dənim kimi,
"Laçını" dağ çənim kimi,
"Yurd yeri"nin mənim kimi
Var dəliyi, ay Gilənar, ay Gilənar...

* * *

Öt Laçınım... Laçınım...
Ürək-ürək uçunum.
Ay göylərə ucanım
Köçündə nə var, nə yox...
Deyirlər Laçındasən,
Laçında nə var, nə yox...

* * *

Qaldırın üstümə ucan dağları,
Uçunur Kəlbəcər, Laçın dağları,
O mənfur buxovdan açın dağları
Gecələr dağlara baxa bilmirəm.

* * *

Dərd dəvə haxdan gələr,
Yıxmağa çox dam gələr,
Füzuli, Ağdam gələr,-
Laçın gəlesi olsa...

* * *

Kəs, bu şairin də dadına baxaq,
Baxaq, bir şeirinin içinde nə var?!.
Varsa, nələr çekir orda Qarabağ,
Baxaq, Kəlbəcərdə, Laçında nə var?!

* * *

Kəlbəcər gedəndə, Laçın gedəndə
Bir ərəb bir rusu qınamadısa,
Tarixin Xocalı xəcalətindən
Bağdadın burnu da qanamadısa
Neynəsin bu ərəb dəvəsi ölmüş,
Min ildi azadlıq həvəsi ölmüş...

* * *

Bu buxo-ydan açın haqqı,
Toxda qalmaz acın haqqı,
Şuşa haqqı, Laçın haqqı
Mən çəçen ola bilmərəm.

* * *

Səni Laçın-Laçın uduzdum, Vətən,
Kəlbəcər-Kəlbəcər uduzdum səni.
Səni naşı-naşı uduzdum, Vətən,
Eybəcər-eybəcər uduzdum səni.

Laçın

Tərk edilib çoxu kimi,
Unudulub yuxu kimi,
Sınıq kaman oxu kimi
Qanad aćmaz, ağlar Laçın...
Oyanmazmı bəy ərənlər -
Qazan, Basat, Alp Ərənlər?
Hani sözdən söz dərənlər?
Tuti dilli bağlar, Laçın?
Zirvələrin başı yerde,
Çən-dumanın yaşı yerde,
Dağlarının qaşı yerde
Kime matəm saxlar, Laçın?
Yoxluğumla barışdırımı?
Qantökəne alışdırımı?
Yad ellərlə sarışdırımı?
Gözümdə sel çağlar, Laçın...
Sarı Aşiq gəzər nalan,
Telli sazin kimdi çalan?
Ötənləri yada salan,
Sinəsini dağlar, Laçın.



Fərqanə
Mehdiyeva

Laçinsiz Laçını oynama..qardaş...

Daha nəyin qalib..haran göynəsin..
Daglara dag çəkdik..Aran göynəsin..
Qoy bir az duz səpim..yaran göynəsin..
Laçinsiz Laçını oynama qatdaş..
Didir bir-birini "O'..BU" nun üstə
Yaman fırlanırsan quyunun üstə..
Tökme acığını oyunun üstə..
Laçinsiz Laçını oynama..qardaş..
Ürəyi daglıdı küsər qız-gəlin..
Bizdən ümidiñi üzər qız-gəlin..
Dözməz əsirlikdə əsir qız-gəlin..
Laçinsiz Laçını oynama qardaş..
Ta keçib..sarışib nəhaq doğruna..
Hani itmiş yuvan basım bagrıma..
Dogranmış kefinə sogan dograma..
Laçinsiz Laçını oynama qardaş
..Soyut..ürəyini kaman tarınlıa..
Çaldır Kərəmini dərd -azarınla..
Yanına salınmış qanadlarını..
Laçinsiz Laçını oynama üardaş..
Çəkək dərdimizi..çəkək..nə ki, var..
Dərdə yüklenməyə bizdə çəki var..
Nəyi oynayırsan..oyna o ki..var..
Laçinsiz laçını oynama qatdaş..



Xuraman
Camalqızı

İşgalin il dönümü

Ağır, ezabla keçiri,
işgalin il dönümü.
men yaşaya bilmirem,
Bu didergin günübü.
Ağladıqca çat verir,
Qürurumun sert üzü.
Xoş günlərimiz soldu,
Yaşayıram derd üzün.
Gözümüzde heyat sönüb,
Yalvarıq düzüme.
Sanki artıq bir yükem,
Vetenin bu üzüne.
Köçgün sığışmaz oldu,
Qeriblik künclərine.
Problem yaratmışq,
Qayğısız dinclərine

18.05.2017.

Kürdlər və Kürdüstan

Kürdlərin coğrafiyası və yerləşməsi

(Əvvəli öten sayımızda)

Məbədin irsən özvəzifəsini qəbul etmiş bütün ömrünü öz müqəddəslərinə xidmət etməkdə keçirmiş babalarını görmüş, bəlkə Baba Yadigarın özünü də görmüş həmin sərv ağaclarının kölgəsində oyma mərmər lövhənin nə vaxtsa onların da sinəsinə örtcəyini təmkinlə gözləyən qoca mühafizəçilərin hissəli mənə yaxın və anlaşılan idi.

1) V. Minorskiy – materiali dlye izucheniya persidskoy citay iranskoy sekti Lyudi Istini Ali-İlaxi, 1911, çastı 1.

2) Şəkil O. Manandor. Illüstrirte Leitunq, 30, IV, 1908, №3383.

3) Qiraət kitabxanası, 1954, t.123, III hissə – «Putevie zametki st.sov.birena K.Bode, çlena rus. Qeoq. Obş., bivseqo permikretrem res. İmp. Missi v Teqerane».

VI Kürdlərin xarakteri

Üç ən əsas səbəb kurdlerin xarakterinə təsir etmiş və etməkdədir Orta əsr xırda kurd mülkiyyəti; 1 Əşirətlərin qəbile quruluşu və nəhayət, kurdlerdən kobud siyasi mübarizə məqsədilə istifadə olunması. Sonuncu ancaq Türkiyəyə aiddir.

Bütün bu faktları biz aşağıda nəzərdən keçirəcəyik. Aboyan 2 kurdleri «Şərqi cəngavərləri» adlandırmışdır. Bu tərif əhəmiyyətli dərəcədə öz əhəmiyyətini saxlayıb, xüsusiylə. Əger qabaqcadan Şərən qoysaq ki, bu, ancaq kurdlerin yüksək sırfinə (qəbile başçıları, mülkədarlar) aiddir və onun praktiki əhəmiyyəti daha çox Kürdüstanda həyat tərzinin ortaəsirliliyinə işaretədir.

Kurd, əlbəttə, alçalmış və təhqir olunmuşların köməyinə tələsən Caballero dela triste Sıqura oxşamır. Amma əslində orta əsrlər üçün öz qartal yuvasında yaxın adamlarını yedirən, ov və mahnını sevən, yanından su və quru yolu ilə aparılan hər şeydən rüsum alan, qaranlıq gecədə böyük yolda dəliqanlı əyləncəsindən iyirməyən, arabir səmimi bir coşqunluqla kafirləri darmadağın etməyə yollanan və yolüstü zəif xristian Vizantiyasını qarət etmək fürsətini əldən verməyən, əcdadi ilə öyünən hər hansı bir baron daha tipik deyilmə? Kürdüstanın göstərilən pərakəndəliyi, suveren dövlətlərə Türkiye, İran münasibətdə qeyri-müəyyənliyi, əsilzadə tebəqənin tam üstünlüyü, kəndlilərin asılılıqlarının təhkimli xarakteri, şübhəsiz kurdlerdə belə feodal xüsusiyyətlərini yaratmışdır.

1) Köhnə Türkiyədə məhz ayrı-ayrı dağ vadiləri hakimlərinə aid olan onların hamısı, çətin ki, «dərəbəyliyi» adına uyğun gəlsin. Halbuki öz ibtidai sərhədlərində çıxmış Həkari, Botan, Süleymaniye özlüyündə bütün knyazlığı təmsil edirdilər. Qeyd etmək maraqlıdır ki, İranda Kürdüstan (Ərdalan) hakimi yüksək Vali titulu daşıyır, tam müstəqillikdən faydalanan və Gürcüstan, Luristan, Ərəbistanla birlilikdə rəqalılardan birini – almaz sarığını tutaraq şahın şahlığı investiturasında iştirak edirdi.

2) Aşağıda bu müəllifdən tam çıxarış verilmişdir.

Götürsək, məsələn, onların öz mətnləri ilə fərxi etmələrini – mən burada, kurdlerdə nece xoş əhval yaratmağın kiçik bir sırri açacağam. Səyahət zamanı mən əvvəldən qəbile başçılarının nəsil ardıcılığını tərtib etmişdim və sonra onlarla görüşəndə, qəfildən başlayırdım soruşmağa ki, Bakır ağa hansısa Baiz ağa, ya Pirot ağına emisi oğludur, yoxsa əmisi nəvəsi? Burada bütün yiğilanlar birdən dirçəldilər və izahat sonsuz olaraq yağıdırıldır.

Kürdüstanda öz əcdadlarının çox şaxəli 10-15 nəslini əzbər bilən savadsız adamlar az deyil.

Beləmünasibətləri başqa paralellərdə də tapmaq olar. Sarayda geniş şən həyə-

zamanı kurdlerin əmel və hərəketləri arasındakı qəribə, ziddiyətli fakt və öz qəbiliyi uğrunda mübarizədə ayrı-ayrı yüksək qəhrəmanlıqlar, fədakarlıqlar göstərilməsi burdanırdı.

Köçəkçi türk orduyu kimi kurdlerin rəftarı barədə çoxlu materiallar toplanıb. (gen. Averyanov) Bunların əksəriyyəti kurdlerin xeyrinə deyil. Çünkü bir müqavimətə rast gələn kimi onlar nəinki dinc əhalini, hətta geri çəkilən türk ordusunun özünü də qarət edirdilər. Ancaq yadda saxlamaq lazımdır ki, kurdlerdə heç zaman türk vətənpərvərliyi olmayıb. Yezdanşır məhz Krim kampaniyası zamanı üşyan qaldırdı. 1877-ci ildə kurdlerin əksəriyyəti öz mahalından uzalarda fəaliyyət göstərdi. Qədim Atlas kimi, sözün əsil menasında öz vətəni ilə temasdan kənarda qüvvəsini itirirdi. Ruhani şeyxlərin köməyinə baxmayaraq kurdlerin hazırlığı və yiğilması uğursuz gedirdi. Qeyri-nizami qoşunun komandiri, sonralar məhkəməyə verilmiş Faiq paşa tabeiyində olanlardan ümidsiz vəziyyətə düşmüdü. Düşünmək olar ki, kurdler indiki müharibədə də gənc türklərle öz maraqlarını eyniləşdirməyəcəklər.

Müqayisə üçün əvvəlcə fransız səyyahi Ponjonlat2ın qədim bir hekayesini misal getirmək olar. 1837-ci ildə Hafiz Paşanın hərbi əməliyyatları zamanı esir götürülmüş, öz gözəlliyi ilə seçilən otuz yaşlı bəy üşyan qaldırmış qəbilədaşlarının yerini və sayını demək üçün təklif olunan bütün mənsəb və mənffəti qəti rəd etdi. O vüqarla «Mən kurd ola-ola heç vaxt başqa adamların başçısı olmağa razı olmaram» dedi. İlk gün davam edən ər cür əzab onu öz həmfikirlərinə qarşı çevirə bilmədi. Hətta «bastonada» zamanı da o sakitçe cubuq çekirdi. Üçüncü gün qəddar paşa

met nümayəndələri arasında Qrozni ilə Kurbskinin yazışması ruhunda olan yazılı mühəribənin şahidi oldum. Cəfər ağanın yaxşı fars katibi yox idi.


1) Bəlkə də kurdlerin müqavimətinə dini motivlər başçılıq edəcək, ancaq yeni quruluşda onlar öz torpaq və otlqlarını itirməkden qorxacaqlar. 1826-ci illər mühəribəsindən danışanda P.İ. Averyanov haqlı olaraq göstərir «Kürlər İrəvan sərdarlarını deyil, öz şəxsi azadlıqlarını və yurd-yuvalarını qoruyurdular».

3) Bax, lərx, İssledovanie, 1.30.

4) Məşhur Sımkonun böyük qardaşı Ona görə də qubernatorun yanında məktubdaşı işləyən qoca fars şairi gecə gizli olaraq yanına çağırıldı. Bu mirzə də səhər özünün yazdığı qubernator məktublarına gecə gözəl cavablar hazırlayırdı. Qocanın bədbəxtliyində elə bir gecə ekskursiyası zamanı qubernator adamları onu tutdular və qaranlıqdə o ki var əzişdirdilər.


Axır ki, Azərbaycanın pişkarı (başçısı) Qurana and içməklə Cəfər ağanı taqsını boynuna almaq adı ilə Təbrizə gəlməyə razi sala bildi. Burada mən şəxsən kurd başçısını və onun sıra-sıra patrondaşlar asmış səkkiz silahdaşyanını görmək nəsib oldu.

Kurdler zahiri sakitliklərini saxlayaraq başçılarından gözlərini çekmir, onu six hal-qaya alaraq tüfənglərini hazır tutmuşdular. Ancaq onlar Cəfər ağanı qoruya bilmədilər. O, onu vidalaşma qəbuluna dəvət etmiş general qubernatorun piləkənində xaincəsinə öldürdü. Pusqu əvvəlcədən hazır qurulmuş, bina neçə yüz nəfər silahlı adamlı mühəsirə olunmuşdu. Ürəyində güllə ilə vurulmuş başçılarını itirən silahdaşyanlar özlərini itirməyib bayraq deyil, qubernatorun xidmətçilərindən ibarət qorxmuş dəstəni



tin nümayəndəsi kimi mənim daostum, Türklerin Təbrizə hücumu zamanı, 1914-cü ilin dekabrında öldürülmüş bədbəxt Sərdar Mukri gözümün qabağına gelir. 1911-ci ildə o, təkid etdi ki, biz onun malikanəsinə gedək. Biz yaxınlaşdıqca beş dəqiqədən bir bize yeni atlı dəstələri qoşulurdu. Sonra Sərdarın oğlu bizi salamlamağa çıxdı. Kənddə isə bizi o özü qarşılıdı və xidmətçilərin, kəndlilərin sərələri ilə bizi çarhovuzun ətrafında çadırlar qurulmuş bağa apardı. O saat uzun çəkən yemək başlandı. Sonra çay, sonra musiqi və mahni sədaları altında yenə yemek. Bu, nəticə bizim üçün deyildi. Konvay və qulluqçular üçün bir dolu qazan plov hazırlanmışdı, çaydan bu məqsədə iki böyük, yağlı som balığı tutulmuşdu və s. Qonaqpərəstlik axır ki, Sərdar Mukrini tamam müflis etdi. Qonşular onun mülküne yişib bu mehriban, gülerüz xanın axırına çıxmışın orijinal yolunu tapdilar. Onlar onun heç nədə «yox» deməyəcəyini bilərək həftələrlə, böyük dəstələrlə onun evində qonaq qalırdılar. Mən düşünmürəm ki, geniş Mukri xasiyyəti Türkiyə kurdlerinin əksəriyyətinə tətbiq oluna bilsin.

Coğrafi və siyasi parçalanma, ciddi təyin olunmuş yolla köçəri həyat sürmə, dar qəbile təşkilatında həyat, böyük kənd və şəhərlərde az-az yiğisan kurdlerdə geniş ictimai hissələri inkişaf etdirə bilməzdilər. Kürdün qəlbini başa düşmək üçün hər şəyə onun xeyir və şər haqqında təsəvvürünü doğuran o yegane özəkdən baxmaq lazımdır. Din zəmnində nə insan-pərvərlik, nə qardaşlıq, nə geniş millətçilik şüurunu kurd'lər atmir, ancaq onlarda nəsil və qəbile hissə daha güclüdür. Harda oluruqsa olaq, ümid edirik ki, bizim təhlükəsizliyimizə həm müəyyən edilmiş adət, həm cəmiyyət, həm də dövlət nəzəret edir. Ancaq faktiki olaraq zəif türkiyə və İran hökumətlərinin imkanları hüdudundan kənarda qalan kurd'lər nəyə arxalanırdılar? Onlar üçün yegane qıyməti və əhəmiyyətli olan güc və qarşılıqlı yardımındır. Nə tək bir şəxs, nə də bir ailə yaşamaq uğrunda mübarizə apara bilmez. Kurd ancaq qəbile divarları arxasında birinci və lazımi müdafiəsini tapır. Qəbile pərəstişti, qan intiqamı, qabaqkı türk mühəribələri



onu qaynar su ilə doldurulmuş qazanın içində oturmağı əmr etdi, ancaq kurd ölüncən sarsılmadı.

Mən, kurd qoçaqlığı, cəsarəti barədə gözlərimin önündə baş vermiş bir əhvalatı danışmağı özümə rəva bilirom.

On beş il bundan qabaq Çehrinka (Salmas) rayonunda Şəkkak qəbiləsinin başçısı Cəfər ağa3 yaşıyordı. O, İran hökumətilə qətiyyən hesablaşmırı. O, qarət məqsədilə tez-tez dağlardan enirdi. Ancaq sonralar əmin oldum ki, kasib əhalisi ondan narazı deyil. Çünkü o, tez-tez qarət etdiyi hər hansı bir varlıdan aldığı qəniməti yoxsullara paylayırdı.

Hökumət sınañmış, köhnə bir vasitəyə əl ataraq, Cəfər ağanı sərhəd rəisi təyin etdi. O, əvvəlcə öz rəsmi mövqei ilə fər edərək sakitləşdi. Sonra yenə öz köhnə adətinə qayıtdı. Mən Cəfər ağa ilə hökü-

dağıdaraq binanın içində soxuldu. Bir neçə nəfər özünü müdafiə edərək zirzəmiyə girdi və qığın surətdə vuruşmağa başladı. Sonra isə çıxıb yoldaşları ilə bir-ləşə bildilər. Çaxnaşma içində kurd'lər az qala general qubernatoru tutmuşdular. Vuruşa-vuruşa bir boş otağa girib qapını bağladılar və gecəyə qədər atışdırılar. Kürdler divarın yuxarısında dəmir sobanın borusu üçün açılmış oyuğu görüb bir-birinin çıyninə çıxaraq hörgünü sökdülər və yaralı yoldaşlarını götürüb oyuqdan taxtapaşa, oradan isə başqa qonşuların damına, divarına çıxaçıxa, bağlardan, dalanlardan keçərək gizli surətdə mühəsirəni yarib nehəng Təbriz şəhərində qurtula bildilər.

(Ardı var)

Səhifəni Hazırladı: Tahir Süleyman

Avropa Şurası Ermənistanı milli azlıqların dilinə diqqətsizlikdə günahlandırıb

"Ermənistan hakimiyyət orqanlarının passiv münasibəti ölkədəki milli azlıqların dillerinin qorunmasında əsas əngəllərdən biridir". SİVİL.AZ-in Avropa Şurasının saytına istinadən verdiyi məlumatə görə, bu barədə Regional və milli azlıqların dilleri barədə Avropa Xərbiyasına dair Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə qurumun yaydığı hesabatda deyilir.

Hesabata əsasən milli azlıqların dilleri və mədəniyyətlərinin tanınması, onların maliyyə problemlərinin həlli, milli azlıqların dillerinin qorunmasına münasibətin dəyişməsi istiqamətlərində Ermənistan hakimiyyəti daha çox iş görməlidir.

2016-cı il may ayınadək dövrü əhatə edən hesabatda Ermənistan-dakı 5 milli azlığın vəziyyətinə diqqət yönəlib: rus, yunan, assuriya, kurd və yezidi. Rus dili ilə bağlı ölkədə vəziyyət qənaətbəxş olduğu halda, hesabat müəllifləri



qeyd edib ki, yunan dili milli azlıq dili kimi Ermənistanda tamamilə yoxa çıxa bilər. Həmçinin assuriya, kurd və yezidi dillerinin təbliğində müəyyən çatışmazlıqların olduğu bildirilib. Belə ki, hüquqi imtiyazlara baxmayaraq, bu dilləri öyrədən müəllimlərin azlığı müşahidə olunur və onlar həm ictimai, həm də müstəqil media məkanında çox az həcmde təmsil olunur.

Məruzə müəlliflərin qənaətinə görə, milli azlıqların teşebbüsü ilə folklor festivalları keçirən Ermənistan hakimiyyəti bununla bağlı məsuliyyəti yerli hakimiyyət orqanlarının üzərinə qoyur. Halbuki Ermənistanın 2002-ci ildə qoşulduğu Xartiyaya əsasən milli azlıqların dillerinin təşviqi və qorunması birbaşa hökumətin üzərinə qoyulan öhdəlikdir. [sivil.az](#)

Silah, qan və FETÖ

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edir. Liderlər ikitərəflə əlaqələrin möhkəm-ləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərin-leşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Suriya məsələsində də razılaşmalar əldə olunacağı istisna deyil. Ərdoğan — Tramp görüşündə müzakirə olunacaq məsələlərdən biri də FETÖ terror qruplaşmasının rəhbəri Fətullah Gülenin Türkiyəyə təhvil verilməsidir. Fətullah Gülenin Türkiyəyə verilməsi ABŞ-in

Türkiyəyə olan münasibətini şərtləndirən məsələlərdən biri ola bilərdi. Lakin bu məsələnin reallaşa biləcəyi ehtimalı olduqca azdır. Hazırda həm Vaşinqton, həm də Moskva Suriyada kürdlərin gücünü qəbul edir və onlarla əməkdaşlığa ənəm verir. Kürdlərin Suriyada muxtarıyyət və ya federasiya subyekti haqqı alması Türkiyədə terror və separatizmi daha da alovlandıracıq.

Hər kəsə aydındır ki, kürdlərin Suriyada muxtarıyyət əldə etməsi, onların ABŞ tərəfindən açıq şəkildə silahlandırılması, təlim verilməsi yalnız Raqqa əməliyyatı ilə bağlı, yəni İŞİD-lə mübarizə məqsədli deyil. Bu silahların bir qismi ağır silahlar kateqoriyasına daxildir və Pentaqon bu silah və texnikanın sonradan geri alınmayıcağını bildirib. Yəni silahlanan, amerikalı təlimatçılarından dərs alan kurd silahları Raqqanı ələ keçirdikdən sonra faktiki olaraq Suriyanın şimalında Türkiyə və İraq sərhədləri boyunca əsas hərbi güce çevriləcəklər. Bu isə Türkiyə üçün indiki şərtlərdə ən uyğun

düyünü...

olmayan nəticədir.

Bu səbəbdən də Ankara indi Vaşinqtona təzyiq göstərmək deyil, daha çox dialoq və yaxınlaşma ilə kurd siyasetini zəiflətməyə çalışır. Çünkü Vaşinqtonun indiki duruşu onu göstərir ki, amerikalılar üçün hələlik kürdlər əməkdaşlıq üçün ən uyğun qüvvədirler. Türkiyə NATO üzvü olaraq ABŞ-in müttəfiqi olsada, son bir neçə ildə ABŞ ilə Türkiyə arasında əməkdaşlıq və açıq koordinasiya olmayıb. Vaşinqtonla Ankaranın münasibətləri soyuducu kürdlərə dəstək də artır. İndi Vaşinqtonu kurd yaxınlaşmasından vaz keçirmək üçün yeganə yol Amerika rəhbərliyini Türkiyənin daha ənəmli və faydalı olmasına, Ankara ilə əməkdaşlığın alternativinin olmadığına inandırımdır. Digər tərəfdən, bu gün Türkiyənin geopolitik siyasetində qeyri-müəyyənlik var. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir.

Azərbaycan bəzən xarici siyasetini Türkiyə üzərindən qurmali olur. Hər iki ölkə arasında münasibətlərin sadəcə sabitləşməsi labüddür. Rusiya ilə münasibətə də belədir. Çünkü Rusiya üçün Türkiyə, Türkiyə üçün Rusiya lazımdır. Rusiya bazarı Türkiyə üçün kifayət qədər ənəmlidir. Enerji istiqamətində yaxın əlaqələr var. Türkiyənin Rusiya üçün tranzit ölkə olduğunu da unutmaq olmaz. Hər iki ölkənin bir-birindən asılılığı var. Bu amillər münasibətlərin sabitləşməsinə zərurət yaradır. Türkiyənin əsas problemi "kurd açılımı" məsələsidir. Kürd terroruna qarşı bir savaş elan edən Ərdoğan, Trampın xəyanətini bağışlaya bilmir. Qərbələ gərginlik yaşayan Türkiyənin hətta tərəfdaşları, müttəfiqləri ilə ciddi problemləri yaranıb. Bu gün Türkiyənin qonşuları ilə — Suriya, Misir, Ermənistan, Rusiya ilə çox ciddi problemləri var. Həmçinin Avropa Birliyi ilə, NATO-ya üz dövlətlərlə problemləri var. ABŞ ilə münasibətləri də ürəkaçan deyil. Tramp — Ərdoğan görüşü bu səbəblərdən dolayı da ənəmlidir... [sputnik.az](#)

"İŞİD-lə mübarizədə Suriya kürdləri "açar" qüvvədir"

Rusiya prezidenti Suriyanın şimalındaki PYD/YPG qruplaşmasını İŞİD-e arşı mübarizədə alternativsiz qüvvə adlandırdı. Vladimir Putin bu sözleri türkəyli həmkarı Rəcəb Tayyib Ərdoğanla Pekində qısa görüşdən sonra açıqlayıb.



Suriyadakı Rusiya hərbi kontingentinin kurd silahlı qruplaşmaları ilə əlaqəni davam etdirəcəyini vurğulayan Kreml rəhbəri onlara silah yardım etməklərini də bildirib. Putin bunun Ankara ilə münasibətlərə xələl getirməmək üçün edilmədiyini də gizlətməyib: "Biz başqa ölkələri kimi kürdlərə silah yardım etmirik. Onların da buna ehtiyacının olmadığından düşünürəm. Onsuz da silah alacaq başqa mənbələri var".

Putin Türkiyə üçün həssas olan məsələlərdə diqqətlə olmağın vacibliyini deyib: "Türkiyə prezidenti ilə bu haqda danışmışıq. O, Soçi'də mənə narahat olduqlarını bildirib".

Xatırladıq ki, öten həftə ABŞ Türkiyənin terror qruplaşması elan etdiyi PYD/YPG-ni ilk silah partiyası ilə təchiz edib. Öz növbəsində Ərdoğan bu addımı pisləyib və məsələni mayın 16-da Ağ Evdə Donald Trampa son dəfə müzakirə edəcəyini bildirib. [apa.tv](#)

Türkiyə Ordusu Rakka əməliyyatlarında iştirak etməyəcək

Türkiyə Silahlı Qüvvələri Suriyanın Rakka şəhərində keçirilən əməliyyatlarda iştirak etməyəcək. "Ölkə.AZ" xəbər verir ki, bu barədə Türkiye prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. Onun sözlərinə görə, əgər ABŞ Rakka əməliyyatlarında İŞİD terror təşkilatı ilə mübarizəni YPG kurd qruplaşması ilə birgə aparmaq isteyirsə, Türkiye hərbçiləri həmin döyüslərdə iştirak etməyəcək. "Biz Vaşinqton səfəri zamanı Rakka əməliyyatları barədə müzakirələr apardıq. Müzakirələr zamanı aydın oldu ki, ABŞ Rakka əməliyyatlarına çox həssaslıqla yanaşır. Görüş zamanı da aydın şəkildə bildirdik ki, əgər Rakka əməliyyatlarında kurd silahlıları da iştirak edəcəksə, o zaman biz həmin əməliyyatlara qatılmayacaqıq. Əgər ABŞ Rakka əməliyyatlarında YPG təşkilatının iştirakını daha vacib bildisə, onlara ugurlar arzulayıram", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan öten həftə Vaşinqtonda səfərdə olub. Səfər zamanı Ərdoğan Donald Trampa görüşüb. Görüş zamanı Suriyada, əsasən də, Rakka əməliyyatlarında YPG kurd qruplaşmasının iştirak məsəlesi də müzakirə olunub. [sia.az](#)

Rusiya ABŞ-in Suriyaya qarşı hückumunun detalları barədə təhqiqat aparır

Rusyanın xarici işlər naziri bu ölkənin ABŞ-in Suriyaya qarşı hückumunun detalları barədə təhqiqat aparmağa başlamasından xəber verib. Rusyanın xarici işlər naziri Sergey Lavrov dünən axşam amerikan təyyarələrin Suriya ordusunun mövqelərinə qarşı hückumunu məzəmmət edərək bildirib ki, bu hückum detalları barədə təhqiqat başlanıbdır. ABŞ təyyarələri Suriya ordusunun bu ölkənin İordaniya ilə sərhədi yaxınlığında mövqelərini hückuma məruz qoyublar ki, nəticədə bir qrup mülki daxil olmaqla onlara nəfər olub və yaralanıbdır.

Rusyanın xarici işlər naziri vurğulayıb ki, Amerika ordusu bu hava hückumu üçün hər bir səbəb elan etmiş olsa da bu hərəkət qanunsuz hərəkət sayılır. Rusiya Tehlükəsizlik Şurasının üzvləri də öz növbələrində bildiriblər ki, ABŞ-in suriyalı qüvvələrin mövqelərinə qarşı hava hückumları Suriya böhranının hellini və bu ölkədə gərginliyin azaldılması hüdudlarının yaradılması işini çətinləşdirir. Mayın 3-ü və 4-də Qazaxıstanın Astana şəhərində keçirilmiş suriyalı-müzakirələrin dördüncü dövründə Suriyada gərginliyin azaldılması üzrə 4 məntəqənin yaradılması barədə anlaşma sənədi İran, Rusiya və Türkiyə tərəfindən imzalandı. [azeri.sahartv.ir](#)



Türkiyə dövlət başçısının ABŞ-a səfəri çok önemlidir. Ərdoğanın əsas gözlənilərindən biri ABŞ hərbi qüvvələrinin Suriya kürdlərinin PYD qrupuna dəstəyə son qoymasından ibarətdir. Qrupun qanadı olan YPG hazırda Suriyada "İslam Dövləti" terror təşkilatının "paytaxt" elan etdiyi Raqqa şəhərinin azad edilməsi uğrunda döyüşlərin önündə gedir.

Keçən ay Pentaqon YPG də daxil olmaqla, koalisiyanı hərbi maşınlarla təchiz edib. Bu addım Ankarada həyəcanla qarşılanıb. Rəsmi Ankara Suriya kürdlərinin bu qrupunu, Türkiyə hökuməti ilə silahlı mübarizə aparan Kürdüstən Fəhlə Partiyası (PKK) ilə əlaqələrdə ittiham edir. Son zamanlar ABŞ-in Suriyadakı terrorçu qruplaşmalarından olan PYD və YPG-yə dəstəyi barədə məlumatlar dərc edilir. ABŞ-in NATO üzvü olan bir ölkəyə qarşı bu addımı təəssüf doğurur. İstənilən halda bu görüş bir çox qarənlıq məsələlərin həll olunmasına yardım edə bilər. Bölgədə Türkiyənin çox böyük rolü var və odur ki, prezentlərin görüşündə

Kürd və Azərbaycan xalqlarını azadlıq carçısı, şair-yazıçı, kürdşünas, riyaziyyatçı, 30-dan artıq kitabın müəllifi, 10-a qədər kitabı nəşrə hazır olan, gözəl insan Şamil Səlim oğlu Əsgərovun ölümündən on iki il keçdi

Böyük itki və ya ikinci ömrün mübarək, ustad!

Dünyada itkilər çox olur. Adam var, illərlə yiğdiyi pulunu-malını itirir, yanıb-yaxılır. Adam da var, illərlə qazandığı adını-sanını, vəzifəsini, mövqeyini itirir, buna görə də yanıb-yaxılır. Mənim üçün bunların heç biri yanıb-yaxılsı, ağrı-acıya, çəkilməz bir dərdə çevriləsi itki deyil. Mənim üçün ən böyük ağrı-acı, ən böyük itki, çəkilməsi mümkün olmayan dərd, dost itkisi, bir də ağsaqqalsız qalmaq dərdidi.

Şamil Əskər Dəlidağı da hərə bir cür itirdi. Şamil müəllimi kimlərsə bir el ağsaqqalı, kimlərsə bir ata, kimlərsə layiqli bir dost olaraq itirdi. Dədə Şamil mənim üçün bunların hamısı demək idi. O, mənim üçün həm mənəvi ata, ağsaqqal, layiqli bir dost, həm də böyük, əvəzedilməz ustad idi. Düşünəndə, götür-qoy edəndə görürəm ki, mənim itirdiklərim hamidan böyük, hamidan çoxdur. Mən həm ata, həm layiqli dost, həm böyük ağsaqqal itirmişəm! Bütün bunlardan əlavə, mən onun timsalında həm də saf, təmiz mənəviyyata malik, kişi əqidəli, sənətinə, poeziyasına səcdə elədiyim dahi bir söz sərrafını, böyük USTADIMI itirmişəm! Mənə Allah qədər yaxından-yaxın bildiyim, bu gün son ulduza dönüb əlçatmaza, ünyetməze çəkilən ustadımı!

Mən bu qeydlərimi qələmə alarkən ustadın ilinə artıq az qalmışdı. Ölümündən bəri ömrümün bir günü, bir saatı belə onszu keçməyən ustadımla cismanı ayrıldığım az qala bir il olurdu. Ancaq heç inanılası deyildi.

Yəqin mən onun ölümünə, yoxluğuna bir də ona görə inana bilmirəm ki, axı o, həmişə mənim yanımda, evimdə, səhbətimdə-sözümüzdə, şeirimdə-sənətimdədir. Məclislərdə, şeir-poeziya yığıncaqlarında həmişə mənimlə birgə iştirak edən bir insanın yoxluğuna, ölümünə inandırmaq olarmı məni?!.

Onunla cismanı ayrılmığımın ildönmü ərefəsində olduğumu düşünüdücə, istər-istəməz, özümdən asılı olmayaraq aşağıdakı şeirin misraları yaranır qəlbimdə. Yaranır, yazılır, bütöv bir şeire çevrilir:

Baxdıqca pejmürdə çağına sənin,
Dözə bilməyirdim halına sənin.
İhana bilmirəm "ilinə" sənin,
İnan bilmirəm sən yoxsan, ustad!

Yurda canı-dildən sən bağlı idin,
Əslini danmamaq günahlı idin.
Sən iki millətin bir oğlu idin,
İndi duyurlar ki, sən haqsan, ustad!..

Ölümün illərdi düşmüsdü izə,
Gedişin bir anda səs saldı ərзе.
Sən yox olan günü var oldun bizə,
Adınıla hamiya pənahsan, ustad!

Seçildin həmişə saf niyyətinlə,
Azərbaycanına məhəbbətinlə.
Son günler yazdırın vəziyyətinlə,
Aləmə gün kimi agahsan, ustad!..



Ərtək qarşılادın taleyin əmrin,
Hər gün döyüldükə bərkidi dəmrin.
Ölümündən doğdu ikinci ömrün,
Nurlu gələcəksən, sabahsan, ustad!

Ömür zirvəsindən çonəndə çarxın,
Yol aldı üstümə dərd yığın-yığın.
Mənə Allah qədər yaxından-yaxın,
Mənə son ulduztək uzaqsan, ustad!

Mən ustad haqqında xatire yazmaq
barəsində fikirləşəndə elə biliirdim ki,
heç bir şey alınmayacaq, hardan başlayıb,
neçə qurtaracağımı düzüb-qoşa
bilmirdim, nigarançılıq keçirirdim. Sən

onun məzəri başında heç bir məzar
başında tökmədiyim göz yaşları tökürem.
Çünki onun məzəri başına gəlib göz
yaşları tökənlər hərəsi bir itkinin təsiri
ilə göz yaşları axırdırlarsa, mən isə,
yazımın əvvəlində yazdığını kimi, həm
bir ustad, həm mənəvi bir ata, həm də
bir dost itkisiyle göz yaşı axıdib ağlayıram...
Bu insanın, bu şəxsiyyətin simasında
mən bir neçə müqqədəs, ulu
adamımı itirdiyimdən, dərdim daha
böyük, daha dözülməzdidi...

Hər dəfə ustadın məzəri başında
olarkən istər-istəməz qəlbimi yaxıb-
yandıran bu sözər keçir ürəyimdən:

Mərdləri atından salan dünyada,
Namərdə, nadanla kalan dünyada.
Məni yetim qoydun yaman dünyada,
Varlığımı əzdin, ay Dədə Şamil!

Başdaydın əllilər, yüzər içinde,
İzin silinməzdi izlər içinde.
Zirvədən yüksələn səsər içinde,
Batmaz səda-səsdin, ay Dədə Şamil!

Ele yanan varmı sən yanan kimi,
Dostu uca sanan-sən sanan kimi?
Namərdə aranı-tanıyan kimi-
Bircə anda əsдин, ay Dədə Şamil!

Nərən dağ deşərdi hər dillənəndə,
Nərlər qarşısında Xər dillənəndə.
Namərd qarşısında, nadan öündə,
Kim deyir ki, əsдин, ay Dədə Şamil!

Boşuna getmədi əməyin, səyin,
Çox başları əzdi söz dəyənəyin.
Boynuna-şeir adlı xanım mələyin,
Sən incilər düzgün, ay Dədə Şamil!

Ömrü keçirsən də odlar içinde,
Adın başda durdu adlar içinde.
Bir belə millətlər, xalqlar içinde,
Dostluq idi əsдин, ay Dədə Şamil!

Eşidib Dəlidağ olar dərbədər,
Sənə ağı deyər Tutquyla Tərtər.
Yolunu gözləyir cənnət Kəlbəcər,
Sən hara tələsдин, ay Dədə Şamil!

Tanıdığım dövrən bəri tez bir za-
manda atam qədər mənə əzizləşən,
doğmalaşan, əvezsiz dostuma, mənəvi
atama, çevrilən ustad barəsində xatire
yazarkən, götür-qoy edib fikirlərimi
cəmləşdirərkən nədənsə, köhnə, əqidəli,
təmiz, saf, ər, nər kişilərə ithaf elə-
diyim "Kişilər" şeirimin qovarağından

qaça bilmədim, nə qədər çalışsam da
Dədənin elə "Kişilər" şeirindəki kişilik,
ərənlək timsali gəlib durdu gözümün
önünde və hansı tərəfə boylandımsa,
onun özü boyda-buxunda, özü görkəm-
də, o oturuşda-duruşda, o qiyafədə bir

kişi gəlib gözüm önünde dayandı, onun
haqqında yazmaq, xatirəmi cəmləşdir-
mək üçün yalnız kişilikdən, əsil kişilik-
dən, həqiqi kişilikdən başqa özgə heç
bir şeydən yaza bilməyəcəyimi qət et-
dikdən sonra Dədənin əsil timsalını xat-

tırladan, yada salan "Kişilər" şeirimi də
burada verməyin yerinə düşdüyüni
hiss etdim:

İndi cırqala da gəzsən tapılmaz,
Olub qaranlıqda iyne kişilər.
Bir eli doydurub ağır zamanda,
Bir evi bir elə təknə kişilər...

"Sən ölü" deyiblərə, düz and iciblər,
Mərd ilə namərdi düzgün seçiblər.
Əqidə naminə candan keçiblər,
Qeyrətə, namusa təşnə kişilər...

Kimlər haraylasa, haya dönüblər,
Kədərlə günlərdə toya dönüblər,
Hər evdə bir tikə paya dönüblər,
Elin dərd selinə dəhnə kişilər...

Şimşek çaxışdı çatılan qaşı,
Dağı əridərdi bircə söz daşı.
Bir barmaq hədəsi, bir tərs baxışı,
Bir ömürlük dannaq, tənə kişilər.

Hər eldə beş-üçü vardı görk kimi,
El dərdi ciyində ağır yük kimi.
Elin qeyrətini qalın kürk kimi,
Həmişə geyiblər əynə kişilər...

Belləri kəmərli, silahı zağlı,
Bir elə arxayıdı birinin ağılı.
Daha axtarmaynan, ay Qədiməoğlu,
Daha geri dönməz köhnə kişilər.

Bax, bir də mənə ağırdan-ağır gə-
lən, çəkilməz ağrı-acıya çevrilən usta-
dım kimi həqiqi kişinin bir daha geri
dönməyəcəyi dərdidir! Nə qədər özümü
buna inandırmağa çalışsam da alınmır
ki, alınmır... Ancaq bir şeydə təselli ta-
piram ki, ustad kimilərinin cismanı
ölümləri həyatdan əbədi getmək deyil,
əksinə, belə insanlar öldükleri günü yen-
nidən doğulurlar, əbədiyaşarlıq vəsiqə
qazanırlar...

Deyirəm, Allah sənə qəni-qəni rəh-
mət eləsin, dost! Tanrı məzərini nurla
doldursun, ustad, yerin behiştlik, ruhun
şad olsun. Sən cismən ölsən də, mə-
nən qohum-qardaşın, oğlanlarının, nə-
velərinin, sən sevən, həmişə qəlbində
yaşadan dostlarının ömürlərində,
bütövlükde Azərbaycan və kurd xal-
qlarının qəlbində həmişə yaşayacaq-
san. Doğrudan da sənin ölməzliyə quo-
vuşan, ömürlərdə yaşayan ömrün yenidən
başlayır, ustad! Sənin əqidələrini
göz bəbəyi kimi qoruyan oğlanlarının,
nəvən-adası Şamilin timasalında yenidən
başlayır! Ölməndən sonra başla-
nan ikinci ömürsə hər adama, hər kişiye
qismət olmur.

Hərənin öz payı, öz qisməti var,
Kiminin axırı, kiminin ilki.
Hərə bu həyatda bir ömrə yaşar,
Amma hər yaşanan ömrə deyil ki...

Belə bir ömürü yaşamaq yalan,
Qoymursa həyatda əkər iz-omr.
Buz üstə yazılıb güne qoyulan,
Yaziya bənzəyir faydasız ömr.

Ömrə var, taleyi müdəm şad edər,
Ömrə var, od görür ömrə yolları.
Ellər məhəbbətli müdəm yad edər,
Ömrə ölümüylə başlayanları.

Hərəmiz bir adı daşıyırıq biz,
Tale qismətidir birinci ömr.
Bir ömrə hamımız yaşayırıq biz,
Hamıya düşməyir ikinci ömr...

Təki bircə, dostu barəsində ölü-
mündən sonra xatirə yazmaq, fikir söy-
ləmek heç bir dosta qismət olmasın!
Sənin isə, hər adama düşməyen,
hər kişiye qismət olmayan, ölmənlə
başlanan ikinci ömrün, əsil ömrün
mübərək, ustad!

**MÜRVƏT QƏDİMƏĞLU
HƏKƏRİ**

Kürd və Azərbaycan xalqlarını azadlıq carçısı, şair-yazıçı, kürdşünas, riyaziyyatçı, 30-dan artıq kitabın müəllifi, 10-a qədər kitabı nəşrə hazır olan, gözəl insan Şamil Səlim oğlu Əsgərovun ölümündən on iki il keçdi

Kaş o, yeno bizimlə olaydı

Hər bir gəncin arzusu-istəyi kimi, mənim də arzum ali məktəbə daxil olmaq, bitirib xalqıma xidmət etməkdən ibarət idi. Hələ tələbəlik illərində Kurdoevin "Rusca və Azərbaycanca" lüğətini "Kürdçə və Azərbaycanca" -ya çevirib hazırlamaq istədim və bir növ bu işi başa çatdırdım. Günlərin birində qovluğu götürüb o zaman qəlvitdə işləyən Cahangir İldirimzadənin yanına getdim. Qovluğu ona göstərib lügətin çap olunmasında mənə köməklik etməsini xahiş etdim. O, təklifimdən sonra kitabxanasına keçdi, bir azdan əlində bir qovluq geri qayıtdı, qovluğun üstünün tozundan məlum olurdu ki, çox dandır ona əl vurulmamışdı. Qovluğun tozunu sildikdən sonra ehmələcə onu açdı və içindən çap maşını ile yazılmış vərəqləri çıxarıb mənə göstərdi və dedi:

- Şamil müəllim Məhəmməd müəllim uzun illərdir ki, bu lügəti işləyib hazırlayıblar. Bu qovluq üç ildən artıqdır burda "yatır", heç cürə plana saldırıb çap etdirə bilmirik. Şamil müəllimi də heç nədən həps etdirələr. İndi M.Əzizbəyov metrosunun yaxınlığında həps düşərgesindədir.

Men Şamil müəllimin kurd xalqının böyük klassik şairi Əhməd Xanının yazdığı "Məm və Zin" poemasını kurd dilindən azərbaycan dilinə tərcüməsinə oxumuşdum. Lakin onun yaradıcılığı ilə demək olar ki, tanış deyildim. Səhərisi günü dərsdən sonra, həmin düşərgəyə getdim. Gözətçidən icazə alıb onun "otağına" sarı yönəldim. Qapını astaca döydüm, içəridən uzunboylu, iyirmi-iyirmi beş yaşlarında bir oğlan qapını açdı. Salam verib Şamil müəllimi soruşdum.

- Buyurun içəri, Şamil müəllim rəisinin yanına gedib, indi harda olsa gələr,-dedi.

Əl verib görüsdüüm, adımın Tahir olduğunu dedim, tanış olduq, onun adı Çingiz, Qubadlı kürdü idi, adam öldürmə suçundan səkkiz il iş vermişdilər, beş il idi ki, yatırıldı.

Men otağa daxil oldum, dərisqal bir otaq idi, iki çarpayı, iki miz bir masa otağın ortasına qoyulmuşdu, kənarda balaca bir masanın üstündə isə çap maşını var idi. Cox keçmədi Şamil müəllim içəri daxil oldu, məni görüb salam verdi və mənim kim olduğumu soruşdu.

Çingiz mənim onun yanına gəldiyimi söylədi. Şamil müəllim diqqətlə mənim üzümə baxdı.

Dedim:

- Şamil müəllim, siz məni tənimirsiniz, mən kurd xalqının

bir nümayəndəsi kimi yanınızga gelmişəm. Adım Tahirdir, özüm Ermənistanın Vedibasar manalındanam, API-də oxuyuram.

Kövrəldi, suçsuz olduğunu söylədi. Bir şərəfsizin böhtanına görə tutulduğunu bildirdi.

Sizin günahsız olduğunuzu hamı bilir, Şamil müəllim. Ataların güzel bir məsəli var: "çətin günün ömrü az olar", inşallah bu günlər də keçər,-dedim.

Sonralar bildim ki, Şamil müəllim çox həssas, nəcib təbiətli və duyğulu bir insandır. Onunla tanışlığımız belə başladı. Ondan sonra demək olar ki, həftədə iki-üç dəfə bir neçə yoldaşla onun ziyarətinə gedirdik. Şamil müəllim içəridə olsa da bize kurd xalqının tarixindən, ədəbiyyatından dolğun məlu-

Tələbani və Məsud Barzani cənablarının köməyi ilə İraqda Federativ Kürdistan hökuməti yarandı. Hamı kimi Şamil müəllim, mənim və bir çoxlarının illərlə arzu etdiyimiz Kürdüstana getmək istəyi yaranmışdı. Mən getmək qərarını verdim və bir çoxlarına teklif də etdim, eləcə də Şamil müəllimə. Şamil müəllim əlində yarımcıq kitablarının olduğunu söylədi və dedi:

- Sən bu səfər sağ -salamat get, gəl, inşallah gələn səfər birlikdə gedərik. Kürdüstana getmək mənim ən böyük arzumdur.

Bir neçə gündən sonra Şamil müəllimlə görüşüb Kürdüstana yola düşəndə, mənə bir neçə dostlarının adını söylədi və məndən xahiş etdi ki, onlara Şamil müəllimin adından salam söyleyim. Görüşüb ayrıldıq.

Bir neçə gündən sonra İraq Kürdüstənindən ona zəng edib, Kürdüstən Prezidenti Məsud Barzani, İraq Prezidenti Cəlal Tələbani və Kürdüstənən baş naziri Neçirvan Barzani ile görüşlərim haqqında ağız dolusu danışdım, çox sevindi və kaş mən də orda olaydım, - dedi.

Mayın iyirmi birində Azərbaycandan gələn zəng məni sarsıtdı, Kürdüstənənən zaman nə qədər sevinmişdəm, sevindiyimin əksinə olaraq on qat artıq sarsıldım. El ağısaqqalı Şamil müəllim dünyasını dəyişmişdi. Sarsıldım ona görə ki onu yaxından tanıydım, onun hansı qəlbə malik olduğunu gözlə bilirdim. Cox təəssüf, oun arzuları ürəyində qaldı.

Şamil müəllimi iki xalqın qardaşlıq mütəsəməsi kimi hesab etmək olar. Onun qəlbində həyat eşqi tükenməz, insanlığı qarşı diqqət sonsuz idi. Ona olan arzular, Qarabağ azad görmək, Kürdüstənənən səyahət etmək, müstəmləkə altında olan bütün milletləri azad görməkdən ibarət idi.

Mən ağır olsa da, keyfsiz, qəmən vəziyyətdə "Kürdüstən TV"-nin şirkətinə səri getdim. Qapıda şirkətin prezidenti ilə rastlaşdım, o məni görçək təccübələ soruşdu:

- Sizə nə olub, əhvalınız heç xoşuma gəlmədi, salamatçılıqdırmi?

Mən gözümü yerə zilləyərək, kurd xalqı müdrik bir insəni, gözəl şairi, dəyərli yazıçısını, dərin təfəkkürə malik olan tarixçisini, azərbaycan və kurd dillərində şeir, poema, ədəbiyyatda ilk dəfə ciğalı qafə lüğətini yayan bir görkəmli alimini itirdi. Bu itki həm kurd xalqı üçün,

həm də azərbaycan xalqı üçün böyük itkidir, - deyə izahat verdim. Həmin gün "Kürdüstən

carçısı, şair-yazıçı, kürdşünas, etnoqraf, tərcüməçi, riyaziyyatçı, filologiya elmləri namizədi 30-



Nəriman
Əyyub

**Dostum Şamil
Dəlidağın vəfati günündə**

Zığ kəndində dəfn olundu Dəlidağ, Fəxri Xiyabana yaraşan kişi. Haqsızlıq vətəndə tamam oldu ağ, Xalqın yolunda çalışan kişi.

Ədalətsizliyə baxıb kovrəldim, Cox dağlardan uca dağdır Dəlidağ. Bu dərdi yazmağı qərrə gəldim, Xalq yanında üzü ağdır Dəlidağ.

Ayrışekiliklər xalqıma ləkə, Ləkəli insanlar ucalə bilməz. Şamil çox ağırdı, bəlkə fil çəkə, Haqsızlıqlar sınar, güç ala bilməz.

İki xalq dilində yaradan Şamil, Poeziyamıza nələr vermədi? Kəlbəcərdə yazış yaratdı hər il, Paxillər onları niyə görmədi?

Açı həqiqəti gördüyüm üçün, Tanrıma üz tutub, söz deyirəm mən. Nədəndir həqiqət tapdanın bütün? Ürəyim dözməyir, düz deyirəm mən.

İllerlə işləyən cəfəkes Şamil, Halalca haqqını düzgün almadi. Onda dərya idi folklorlu o dil, Vətən dərdi çekdi, çox qocalmadı.

Sixdi Vətən dərdi, sixdi haqsızlıq, Dözmədi Kəlbəsər, Şaşa dördinə. Beləcə Şamili yixdi haqsızlıq, Yaxşı hiss edirdim onun dərdi nə?

Ədalətsizliyə qarşı səsimdi, Haray eyləmisi hər haqsızlığı. Görəsəm son günündü, son nəfəsimdi, Yenə el atmaram mən yaltaqlıq.

Rahat yat Dəlidağ, bu ağır dərdi, Onu başa düşən, qananlar bilir. Xalqın yolunda yanmaq hünərdi, Bu hünərdə olub, yanınlar bilir.

Getməyinə hələ inanmırəm mən, İnanma bilmirəm, Dəlidağ durur. Şamili uca tut, ay gözəl Vətən! Şamil yaşayacaq əbədi, məqrur.

20.05.2005



Sağdan Şamil Əsgərov, Tahir Əliyev və Qasim Qasimzadə. 1979

matlar verirdi. Hərdən dostları Qasim Qasimzadə, Firudin Şimşek, Quşdan müəllim və adları yadında qalmayan bir çox yoldaşları onun ziyarətinə gəlirdi. Övladları Xalid və Barzani tələbə idilər, onlarla qısa müddətdə o qədər qaynayıb - qarışdıq ki, demək olar hər gün biri-birimizi görürdük, birlikdə Şamil müəllimin ziyarətinə gedirdik. Elə olurdu ki, Şamil müəllimi qonaq da getirirdik. Vaxt geldi, Şamil müəllim Kəlbəcərə, mən isə Vedibasar mahalına işləməye getdim. Biri-birimizlə məktub vasitəsi ilə əlaqə saxlayırdıq, bayramdan-bayrama mütələq təbrik məktubları alırdıq.

Tarix yenə xalqımızı sınayağa çəkməyə başladı, mənfur erməni millətçiləri indi də Qarabağ məsələsini meydana atıb, xalqımızı öz doğma yurd-yuvusından didərgin saldı. Bir milyondan artıq qaçqınlar sırasında mən qaçqın, Şamil müəllim isə köçkünlər olaraq yenidən Bakıda görürdük. Fələk hamımızın təleyinə həyatın ağrı-acısını yazdı, bir çoxları kimi biz de bir çox əzizimizi itirdik, sarsıldık. Lakin ümidiyimizi itirmədik, ağrılı-acılı həyatda mübarizəmizi davam etdirdik. Biri-birimizin xeyir işlərində iştirak edir, görüşür, dünyada gedən ictimai-siyasi hadisələr haqqında söhbətlər edirdik.

Zaman keçdikcə Yaxın Şerqdə vəziyyət dəyişdi, Cəlal

nişdəm, çox sevindi və kaş mən də orda olaydım, - dedi.

Mayın iyirmi birində Azərbaycandan gələn zəng məni sarsıtdı, Kürdüstənənən zaman nə qədər sevinmişdəm, sevindiyimin əksinə olaraq on qat artıq sarsıldım. El ağısaqqalı Şamil müəllim dünyasını dəyişmişdi. Sarsıldım ona görə ki onu yaxından tanıydım, onun hansı qəlbə malik olduğunu gözlə bilirdim. Cox təəssüf, oun arzuları ürəyində qaldı.

Şamil müəllimi iki xalqın qardaşlıq mütəsəməsi kimi hesab etmək olar. Onun qəlbində həyat eşqi tükenməz, insanlığı qarşı diqqət sonsuz idi. Ona olan arzular, Qarabağ azad görmək, Kürdüstənənən səyahət etmək, müstəmləkə altında olan bütün milletləri azad görməkdən ibarət idi.

Mən ağır olsa da, keyfsiz, qəmən vəziyyətdə "Kürdüstən TV"-nin şirkətinə səri getdim. Qapıda şirkətin prezidenti ilə rastlaşdım, o məni görçək təccübələ soruşdu:

- Sizə nə olub, əhvalınız heç xoşuma gəlmədi, salamatçılıqdırmi?

Mən gözümü yerə zilləyərək, kurd xalqı müdrik bir insəni, gözəl şairi, dəyərli yazıçısını, dərin təfəkkürə malik olan tarixçisini, azərbaycan və kurd dillərində şeir, poema, ədəbiyyatda ilk dəfə ciğalı qafə lüğətini yayan bir görkəmli alimini itirdi. Bu itki həm kurd xalqı üçün,

Boz eşqa te dostə min. Dinivise destə min. Qelem, defter, rüh qewat. Te par daye, hostə min. Dirok, çanda me kurda. Ber van zulman, kul derdan, Te kire gul gulistan. Dewlemend kir lel dur dan. Pewirvanə bə hurmet. Bendə xayın, bə xirət. Nehiştin tu per vedə. Bi dilbarî û rehet.

Cift, refesən neyaran, Kezev kirin sed paran, Ji Welatê kal-bavan, Emē derxin xedaran.

Qadir dibə hivike, Derdan minra nivike, Dewran dore ha naçe, Tu tim xwaşbe avake.

Dostə min

Rewayi helbestvanə eyan Şamil Esgerov dikim

Boz eşqa te dostə min.

Dinivise destə min.

Qelem, defter, rüh qewat.

Te par daye, hostə min.

Dirok, çanda me kurda.

Ber van zulman, kul derdan,

Te kire gul gulistan.

Dewlemend kir lel dur dan.

Pewirvanə bə hurmet.

Bendə xayın, bə xirət.

Nehiştin tu per vedə.

Bi dilbarî û rehet.

Qadir Moti. 1994

TV"-nin xəberlər programında beş bir xəber yayımlandı:

-Azərbaycan və kurd xalqlarına ağır itki üz vermişdi. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kəndində dünyaya göz açan, kurd və azərbaycan xalqlarının azadlıq

dan artıq kitabın müəllifi, 10-a q:::edər kitabı nəşrə hazır olan, gözəl insan Şamil Səlim oğlu Əsgərov ömrünün 77-ci baharında əbədiyyətə qovuşdu, Allah ona rəhmət etsin" **Kaş o, yenə bizimlə olaydı!** Tahir Süleyman

Başkan Barzani'den Amman'da yoğun diplomatik temaslar

Ürdün'ün başkenti Amman'da düzenlenen Ortadoğu ve Kuzey Afrika Ekonomi Forumuna katılan Kürtistan Başkanı Mesud Barzani'nin diplomatik temasları sürüyor. Dünyanın farklı yerlerinden siyasi ve ekonomik şahsiyetlerin katıldığı



forumda Irak Cumhurbaşkanı Fuad Masum'la bir araya gelen Başkan Barzani, Musul'un batisında süren IŞİD operasyonları, IŞİD sonrası süreç, siyinmacıların durumu ve Erbil - Bağdat ilişkilerine dair görüş alışverişinde bulundu.

Başkan Barzani daha sonra Norveç Dışişleri Bakanı Borge Brende ile de bir araya geldi. Görüşmede Kürtistan ile Norveç ilişkilerinin yanı sıra IŞİD'e mücadele ve IŞİD sonrası bölgesel gelişmeler ele alındı. Başkan Barzani, Ürdün'ün başkenti Amman'ın Ölü Deniz bölgesinde düzenlenen forumda Dünya Ekonomik Forumu Başkanı Klaus Schwab ile de bir görüşme gerçekleştirdi. Bu görüşmede de Dünya Ekonomik Forumu ile Kürtistan ilişkilerine üzerine görüş alışverişinde bulunulurken Schwab, IŞİD'e karşı verilen mücadele ve siyinmacılara gösterilen misafirperverlikten dolayı Kürtistan Başkanı Barzani nezdinde Kurt halkı teşekkür etti. Schwab, teröre karşı mücadelede Kürtistan'a her türlü desteği verilmesi gerektiğini de söyledi.

Başkan Mesud Barzani daha sonra Hollanda Dışişleri Bakanı Bert Koenders ile bir araya geldi. Bu görüşmede de Hollanda-Kürtistan ilişkileri ve IŞİD ile mücadele konuları ele alındı. Başkan Barzani, Hollanda'nın Kürtistanlılara vize işlemlerinde gerekli kolaylığı sağlayacağı umduklarını söyledi. Başkan Barzani, IŞİD ile mücadele konusunda da IŞİD'in askeri açıdan Musul'da yenilgiye uğratılması terörizmin biteceği anlamına gelmeyeceğine dikkat çekti. *Nerina Azad*

Mesrur Barzani PKK'ye çok sert çıktı!

Washington'da düzenlenen panelde katılımcıların PKK ve Rojava ile ilgili sorularını yanıtlayan Kürtistan Güvenlik Konseyi Müsteşarı Mesrur Barzani, Batı Kürtistan'daki bütün örgüt ve siyasi grupların bir araya gelmeyi arzuladığını, bunu



istemeyen ve engelleyen tek tarafın PKK olduğunu belirtti.

Batı Kürtistanlı grupların uzlaşmasını desteklediklerini ve bu konudaki girişimlere her türlü katkıyı sunmaya hazır olduklarını belirten Barzani, "Daha önce Rojavalı siyasi tarafları bir araya getirmek için Kürtistan Bölge Başkanı Mesut Barzani'nin 2 defa girişimi oldu. Ancak her seferinde PKK uzlaşmadan kaçtı. Şuan bile PKK diğer siyasi grupların yetkililerini Rojava'dan kovmakta" diye konuştu. Bir örnekle PKK'nın olumsuz tutumunun ullaşıği düzeyi anlatmaya çalışan Barzani, "YPG güçleri (PKK'nın Rojava silahlı kanadı), IŞİD ile savaşta şehit düşen Roj Peşmerge Birlikleri'nde görevli Rojavalı Peşmerge'nin cenazesinin geçişine bile dahi izin vermedi. Şehit Peşmergenin doğup büyündüğü topraklarda toprağa verilmesine engel oldu. Konuşması sırasında YPG ve diğer grupların uzlaşmasını dileyen Barzani, tarafların uzlaşması konusunda ellişinden gelen her türlü desteği ve katkıyı sunmaya hazır olduklarını belirtti. PKK'nın Şengal'deki varlığına ilişkin yönetilen sorular üzerine bu hassas konuya da değinen Barzani, "Kürtistan Bölge Yönetimi ve Şengal halkı PKK'nın bölgeden çıkışmasını isted. Şuan orada PKK'lı olanlarda bölge insanından değil. Farklı bölgelerden gelen kişiler. Bizim PKK ile bir sorunumuz yok. Onun bizimle sorunu var ve bölgeye sorun getirmekte. Umarız Kürtistan yönetimine saygı gösterir ve bölge halkının isteklerine kulak verip bölgeyi boşaltır. Böylece Şengal'in yeniden imarının önünü açar" dedi. *Nerina Azad*

Kürtlerin ataları Med'ler (Harvard Üniversitesi Ders Kitabından)

Med Federasyonu (İmparatorluğu) (M.Ö. 727-549) Bu Kurt devleti M.Ö. 727'lerde kuruldu. Bu Kurt devleti kurulduğunda Kürdistanda Hint-Avrupa dillerini konuşan çokça kavim vardı. Mitanni Kürtleri ve Hititler bunların örnekleridir. Kroneli Musa ve Heredottan alınan bilgilere göre Medler devlet başkanlarını seçimle belirlerdi. Bütün kaynaklardan elde edilen ortak sonuca göre Med devletinin ilk kralı Diyakou (Deiokes) 'dur. M.Ö. 727-675 yıllarında yönetim gelmişti. Assur Araplarının ardı arkası kesilmeyen saldırılara karşı bütün Kürtistan halkını birleştirme kampanyasına girdi. Telaşa kapılan Araplar onu yok etmeye başardılar.

Onun Halefi olan Kurt kral Phraortes (Khashathrita) M.Ö. 624 yılında yönetim geldi ve o da Kürtleri Araplara karşı birleştirme kampanyasına giriince Araplar tarafından M.Ö. 653'te öldürdü.

En sonunda Arapları yenip Kürtistanı birleştiren Kurt kral Keyaksares (Huvvakshathrita) M.Ö. 624'te yönetim geldi. Ve 39 yıl kral Med kralı olarak kaldı. Kürtler M.Ö. 625 yılında Kerkükü Araplardan geri aldı. Ardından Araplara destek veren Mani devletini yıktılar. 614 yılında Hewler'i (Erbil) alan Kürtistan ulusu Assur Araplarının başkenti Ninovaya dayanır. M.Ö 612 yılına gelindiğinde Ninova alınmış ve Arapların Assur devleti tarihe karışmıştır. Tevrat'ta (ve daha İncilin ilk ahidinde) denilir ki, Elkoşit Nahum adlı bir peygamber Assurluların (Arapların) Kürtlere yenileceği haberini veren korkunç bir kehanette bulunur. Ve o peygamber övülür...


Çağı damgasını vuran bu başarıların kazanılmasında, Kürtlerin milis ve gerilla güçleri başrol oynamıştı. Kürtistanın Behistun yazıtlarında bu güçlerden KARA olarak bahsedilir. Ve bu "Peşmerge" veya "Kurt Gerilla" güçleri ilk olarak o dönemde kayıtlara geçmiştir. Assurlu Araplar ortadoğunun sayısız halk ve krallığını yağımalamış zenginliklerini Ninovada biriktirmiştir. Kürtlerin eline tek darbeyle geçen Ninovanın zenginlikleri Kürtlere olanın üstü bir güç kazandırmıştır. Bu Zenginlik Med Kürtlerinin başkenti Hamedana taşınmıştır. Bundan güç alan Kürtistan Med Devleti Orta Anadoladan Orta Asya kadar genişledi. Kurt kral Keyakser, Urartuları Ermenilerini M.Ö. 609, Azerbaycanı 609'da, Aran'ı 601'de, Derzene/Drexene yani Dersimi 596'da, Kaldea 595'te ve Tabal'ı 591'de ele geçirdi. Medlerin en batıdaki kaleleri Malatya ve Adiyaman civarı idi.

Yukarı Fıratı geçen Medler, onları güzel bir şekilde karşılayan başka bir Kurt imparatorluğu ile karşılaşlardır.

Yani ZELAN Kurt İmparatorluğu ile karşılaşlardır. Zelani Devleti 3 Kurt kralından oluşan bir komfederasyon idi. Lidyalılar, Zelani Kurt Konfederasyonun Pontus Devleti ile Kapadokya Devletlerini istila etmişlerdi. Bunu öğrenen Med Kürtleri, Zelani Kürt soydaşlarıyla birleşik bir ordu kurarak Lidya ile savaşa giriştiler. 5 yıl süren bu savaşta Birleşik Kurt Ordusu galip geldi. Birleşik Kurt Ordusu, Pontus ve Kapadokyayı aldı. Ankaraya kadar ki Lidya

toplaklarını istila etti. Kurt Kralları güneşin tutulduğu 28 Mayıs 585 yılında savaşı durdurdular. Çünkü "Tanrı onlara kızmıştı". Kudretli Med kralı Keyakser, Zelani Kurt krallarına birleşme ve kardeşlik adına Kapadokya ve Komagene krallıklarını iade etti.

Kurt kral Keyakser kazandığı diğer bölgeleri sağlamaya almak için Kürtleri daha önce çıkarıldıkları toplaklara geri yerleştirdi. Hatta bazı Arap toplaklarını da Kürd-



tanileştirdi. Bu Kürtistan ileşen yerleşim yerlerinden sadece Tikrit tekrar araplaştı. Ki Kürtlerin Meşhur Kralı Salahaddin Eyyubi burada doğacaktı. Kral Keyakserin vizyonu Kürtistanı birleştirmek idi. Ve bunu başardı. Onun yerine gelen Kurt kral Azi Dahak (Astyages) ise Kürtistanın sınırlarını aştı. Orta Asya, Afganistan, Pakistan ve ötelerine seferler düzenledi. Med İmparatorluğu doğuya doğru devleşirken, Kurt Zelani İmparatorluğu da batıya doğru gelişiyordu.

Zelaniler ilerde Avrupanın çoğunu, Anadolu, Kıbrıs, İskit (Şimdiki Rusya coğrafyası)... ele geçireceklerdi.

M.Ö 584-549 yıllarında kral olan Azi Dahak (Astyages) büyük başarılar elde etmesine rağmen Medlerin son kralı oldu. Kurt kral Azi Dahak (Yezdanılığın Yarisi) mezhebinde halen Sultan Sahak/Dahak diye tanınıp kutsanır) beklenmedik bir saray darbesiyle yönetimini kendi torunu ve yarı fars olan Cyrusa kaptırdı. Cyrus, Kurt imparatorluğunu Kurt-Fars Konfederasyonuna dönüştürdü ve bu imparatorluğun ismi Ahameni oldu. Daha sonra Fars kral Darius bu devleti tamamen Kürtlerden koparıp Fars devletine dönüştürdü. (www.botan24.com)

Not: Bu makale Mehrad R. Izady'nin Bir El Kitabı Kürtler adlı eserinden alınmıştır. Bu kaynak Harvard Üniversitesi'nde ders kitabıdır. Botan Haber Ajansı (www.botan24.com) olarak bu gibi seserilerden bölmeler sunmaya devam edeceğiz. botan24.blogspot.com.tr

HDP'nin Kurt vekilleri: Yeni süreç zor!

Halkların Demokratik Partisi (HDP) dün Dünya Ticaret Merkezi'nde 3. Olağanüstü Kongresi'ni yaptı. Kongrede Serpil Kemalbay, milletvekilliği ve parti üyeliği düşürülen Figen Yüksekdağ'ın yerine Eşbaşkan oldu.



Rûdaw'a konuşan HDP Diyarbakır Milletvekili Altan Tan kongreye katılmadığını belirterek, "Kongreye katılmadım. Ne olup bittiğile ilgili bir fikrim yok" dedi. Altan Tan, yeni Eşbaşkan Serpil Kemalbay ilgili "herhangi bir değerlendirmede bulunmayacağımı" belirtti.

Hükümete yakınlığıyla bilinen Hürriyet yazarı Abdülkadir Selvi geçenlerde, "Yol haritası mı olacak yoksa yeni eksen mi?" başlığıyla yayımlanan yazısında, referandum sonrası yeni süreçte dair bazı ipuçlarına yer

vermişti.

Selvi, yazısında, Kürt sorununun çözümünde kucaklayıcı bir vizyonun ortaya konulabileceğini, bu denklemde PKK'nın olmayacağına ama HDP'nin olabileceğini kaydetmiştir.

HDP Diyarbakır Milletvekili Altan Tan, yeni bir çözüm süreci konusunda herhangi bilgiye sahip olmadığını belirterek, "Bu konuda herhangi bir duyuma sahip değilim. Bu konuda bir şey bilmiyorum" ifadelerini kullandı.


Rûdaw'a konuşan HDP Van Milletvekili Adem Geveri de kongreye katılmadığını belirterek, HDP'nin bileyenleriyle olan ittifak anlaşması gereği üzerinde uzlaşılan Serpil Kemalbay'ın eşbaşkan seçildiğini söyledi.

HDP'nin mecburi bir değişikliğe gittiğini belirten Geveri, sözlerini söyle sürdürdü. "Figen Hanım'ın milletvekilliği ve parti üyeliği düşürüldü. 45 gün içinde eşbaşkan değişikliğine gidilmeliydi. Kendisini Türkiye partisi olarak tanımlayan HDP, bileyenlerden biri olan Halkların Demokratik Kongresi (HDK) ile olan ittifakına istinaden yine Türk solundan birini eşbaşkan seçti."

Mevcut koşullara göre yeni bir çözüm sürecini mümkün görmediğini belirten Geveri, şunları kaydetti:

"AKP seçimlere hazırlanıyor. Mevcut şartlara göre yeni bir sürecin başlaması pek mümkün görünmüyör. Zaten başkanlık sistemine geçildiği için parlamento devreden çıkacak. Gerçi Ortadoğu'da dengeler her an değişebiliyor ama AKP'nin şimdilik böyle bir süreci başlatmamı düşünmüyorum." *Rudaw*

'Urdin pêşengtiya wan welatan dike ku li pişt serxwebûna Kurdistanê ne!'



Endamek lijneya peyvendiyen derve yê encûmena nûnerên Iraqê, behsa giringiya serdana Barzanî ya Urdinê dike û dibêje: "Gel pir tiştan derbarê siyaseta Urdin a li navçeyê de nizane."

Endamê lijneya peyvendiyen derve ya encûmena nûnerên Iraqê Rênas Cano ji BasNewsê re ragehand: "Urdin xwedî karakterek bihêz û bêdeng ê herêmê ye. Rola Urdinê li wan welatên

derdorê kêmter nîne, ne ji Erebistana Siûdî, ne ji Tirkîyê û ne jî li Îranê kêmter nîne. Lê Urdin bêdengî rola xwe birêve dibe, çûna Barzanî bo Urdinê ne tişteke asayî ye, gelek peyvendiyen xurt di navbera Urdin û herêma Kurdistanê de hene, ku Barzanî mûhendisê wan peyvendiyen û ew peyvendî ne yên naha ne, pir kevvin."

Herwaha got: "Urdin xwedî siyaseteke bi hewar û gef nîne, lê nayê

wê wateyê ku ew welate bê bandore, li navçeyê xwe bandor û roleke mezin e, herwaha sînorê wê li gel Sûriye û Iraqê heye, ji aliye din ve sînorê wê li gel Erebistana Siûdî û Îsraîl û Lûbnanê heye, ku krokiya pirsigirêkên rojhilate navîn in, Urdin hevbeşe li gel wan welatane, Siûdiye li gel Iraqê hevsînore, bes li gel Sûriyê ne hevsînore, Tirkîye li gel Iraqê û Sûriyê hevsînore, lê li gel Îsraîl û Filistînê ne hevsînore, ji ber vê welateke wisaye ku dikare rol bigre serxwe, xwedî siyasetekî hekîmane ye."

Herwaha got, Urdin xwedî peyvendiyen başa li gel herêma Kurdistanê, çûna serok Barzanî serdaneke ne asayîye, li hember giringîdana Urdinê ya ji serok Barzanî û pêşwaziya di asta şah de jî ne di berxwe de ye, Urdin pirsigirêkan têdigehe, dizane gohertin dê pêkbîn û dê çawa bin, dizane rolê serokê herêma Kurdistanê di wan gohertinan de dê çibe."

Rênas Cano got: "Ev serdana Barzanî dê roleke baş bîlze, Barzanî wisa kiriye ku Urdin piştevaniyê li xebat û hêza gelê kurd bike, ez pêşbînî dikim û eger sê welat serxwebûna Kurdistanê nas bikin yek ji wan jî dê Urdin be û dê pêşeng jî be."

BasNews

Mesrûr Barzanî bi nûnerê taybet yê Trump re hevdîtin kir

Şêwirmendê Encumena Asayışa Kurdistanê Mesrûr Barzanî bi nûnerê serokê Amerîka di hevpemaniya navdewletî ya şerê DAIŞê de hevdîtin kir. Mesrûr Barzanî, ku ev çend roj in li Washingtonê ye, piştî ku bi çend rayedarê pilebilind yê rîveberiya Trump re hevdîtin kir, iro jî bi nûnerê taybet yê serokê Amerîka di şerê



DAIŞê de Brett McGurk re hevdîtin kir.

Li gorî agahiyê BasNewsê, di wê hevdîtinê de her du aliyan behsa şerê DAIŞê û pêwendiyen Herêma Kurdistanê û Amerîka kîrin. Serokê Dîwana Serokatiya Herêma Kurdistanê Fuad Husêن û nûnera Hikûmeta Kurdistanê li Washingtonê Beyan Samî Ebdulrehman jî di wan hevdîtinan de bi Mesrûr Barzanî re ne.

BasNews

Herêma Kurdistanê tenê dê pirsa referandom û serxwebûne bi Bexdayê re gotûbêj bike

Endamenekî Parlamentoya Iraqê ragehand ku, berî niha gelek danûstand di navbera Herêma Kurdistanê û Iraqê de dihat kîrin, lê Herêma Kurdistanê niha tenê ji bo pirsa referandomê û serxwebûna Kurdistanê amade ye li ser maseya danûstandinan rune. Endamê Parlamentoya Iraqê Xoşewî Xelîl ji BasNewsê re ragehand, berî niha Herêma Kurdistanê û Bexda gelek danûstandin li ser pirsên darayî û firoştina petrolê kiribûn, lê Bexda panebendî pê nekiribû, di encam de Herêma Kurdistanê rastî kirîzeke darayî jî bibû.

Wî parlamentojî da zanîn ku, niha Kurdistan di qonaxeke din de ye û tenê wê li ser pirsa referandom û serxwebûna Kurdistanê li gel Iraqê danûstandinan bike. Iro Şemîyê 20.05.2017 di dema bix-akspartina Newşîrwan Mistefa li Silêmaniye Serokê Hevpemaniya Nişîmanî Emar Hekîm ragehand ku, pêwîste pirsigirêkîn di navbera Herêma Kurdistanê û Baxda bi danûstandinan werin çareserkirin. Xoşewî Xelîl amaje bi wê yekê jî kir ku, navmala Şîe hemû ne yeke dengin, ewê bi ser Nûrî Malîkî de giringiyê bi gotinê Hekîm nadîn, lewma wê yekê dibije.

BasNews

Li Enqerê operasyona dijî DAIŞê; 2 kes hatin kuştin

Li Enqerê navçeya Etimesgutê di operasyona ku hêzên ewlekariya tîrk pêk anîn de, 2 endamên DAIŞê yên ku dixwastînîlakî li bajêr pêk bînîn û planê wê yekê dikirin, hatin kuştin. Li gorî agahiyê



hatin vergirtin, hêzên ewlekariya Enqerê di encama xebatîn îstîxbaratî de, operasyon li navçeya Etimesgutê ya Enqera paytexta Tîrkiyê pêk anîn. Hat ragihandin ku di operasyonê de 2 kesên ku endamên DAIŞê hatin hesibandin û plan dikirin ku çalakî li bajêr pêk bînîn ji aliye polîs ve hatine kuştin. Parêzgerê Enqerê Ercan Topaca eşkere kir ku agahiyê di derbarê kesên ku hatin kuştin de hêj zelal nebûne û nasnameyê wan jî hîn nizanîn û got: "Hin çok hene, hevalen me bo teqezi bikin û tespit kirinê dest bi xebatan kirine û ragihandine ku hin bombe jî hatine dîtin. Em texmîn dîkin ku ev kes di wan rojên pêş me de dixwastîn çalaki pêkbînîn. Bombe û çekêñ giran hatin girtin."

BasNews

Dawiya vê salê dewleta Kurdî tê damezrandin û diçe ser nexşeya cîhanê



Kurdî li dirêjahiya salan weke bombebekê di bin aştî û aramiya rojheleta navîn de çandî ma.

Herwiha nîvîkarê gotarê dibêje ku, derfeta pêkanîna dewleta Kurdî di destpêka şerê Amerîkayê li dijî Iraqê demê Sedam Hisêن de diyar kir, dema Kurdan li gel Amerîka beşdarî wî şerî bûn di beramber de mafê xwe di destûra Iraqê de tesbît kirin, yek ji wan mafan jî

encamdana referandomê bo serxwebûnê, ya ku, biryare di peyîza bê de were pêkanîn.

Li gorî nîvîkarî ku, piştî ragehandina dewleta Kurdî wê rewş aloz bibe ew yeke li wê yekê vegerand ku, ew welatên cîran û pêwendîya xwe bi doza Kurdan re heye weke Iraq, Iranî Tirkîte û Sûriyê qebûlnakin dewleteke Kurdî hebe.

BasNews

Trump li Siûdiyê peyameke tund arasteyî Iranê dike



gîhêşt Erebistana Siûdiyê û gotarekê derbarê Islamê de jî pêşkêş dike.

Serokê Amerîka Donald Trump ligel

Xanîma Yekem ya Amerîka Melania Trump, Keça wî ya mezin Ivanka Trump, Mezin Şêwirmend û zavayê xwe Jared Kushner iro gîhêşt Riyazê paytexta Siûdiyê û bi germî pêşwazî lê hate kirin.

Trump vajî serokên berê yê Amerîkayê, ku di yekem serdanê xwe yên bo derveyî welat de, serdana welatên cîran dikirin, lê Trump serdana Siûdiyê kir û dosyayê navçê guftûgo dike.

Şahê Siûdiyê Şah Selman kurê Ebdilezîz ku berê li Washingtonê serdana Donald Trump kiribû û daxwaza hevpeşîyeke nû di navbera Amerîka û wî welatê Islamî de kiribû. Iro Siûdiye di lütkeyekê de mîvandariya Trump dike. Li gor zanyariyê şarezayê pêwendiyen derve Philip Gordon, Trump di serdana xwe de peyameke gelekî tund arasteyî Iranê dike.

kurdistan24.net

Wek yekem serdana xwe bo derveyî welat piştî wergirtina posta Serokatiya Amerîka, Donald Trump iro

Hevdîtinê Serok Barzanî di çarçoveya Korbenda Aboriya Cîhanî li Deryaya Mirî Urdin

Roja şemî 20.05.2017 birêz Mesûd Barzanî Serokê Herêma Kurdistanê beşdariya yekem roja Korbenda Aboriya Cîhanî li Deryaya Mirî Urdin kir. Li vê korbendê da hejmarekî zêdeyê kesayetiyêni siyasî û aboriya cîhanê û berpirsên welatan besdar bûn. Her li çarçoveya korbendê da Serokê Herêma Kurdistanê li gel Dr Fuad Mehsum Serok Komarê Iraqê civiya. Li hevdîtinê de şerê terorîstên Da'îş li Musil û navçeyê dinê Iraqê û qonaxa piştî Da'îş û babeta koçberan û her wiha peywendiyêni di navbera Hewlêr û Bexda hate nirxandin.



Piştî vê hevdîtinê û çarçoveya korbendê de Serok Barzanî li gel Borge Brende Wezîrê Derveyê Norwecê civiya. Li vê civînê de peywendiyêni di navbera Herêma Kurdistan û Norwecê hate nirxandin û her wiha ronahî xistin li ser pêşveçûnê dawî ya şerê dijî terorîstan û qonaxa piştî Da'îş li Iraq û her wiha rewşa koçber û penaberan. Li beşekî dinê vê hevdîtinê de Serok Barzanî spasi Hikûmeta Norwecê kir ku hevkariya serbazî û mirovî li şerê dijî Da'îş da pêşkêşî gelê Kurdistanê kiriye. Rewşa siyasiya navçeyê û Sûriye mijareke dinê vê hevdîtinê bû.

Li dirêjahiya hevdîtinê li çarçoveya korbendê da Serok Barzanî li gel Klaus Schwab Serokê Korbenda Aboriya Cîhanî civiya. Li hevdîtinê de Serokê Korbenda Aboriya Cîhanî xweşaliya xwe bi beşdarbûna Serok Barzanî li korbendê de derbirî û her wiha li gotarek da pêzânîn xwe ji bo helwesta xelkê Kurdistanê ya li hewandin û pêşwazîkirina li koçber û penaberan de hebû û rola Pêşmerge jî li têşikandina terorîstan de bilind nirxand û tekez li wê yekê kir ku Pêşmerge bi çek û îmkaniyatên sînordar karî xweragir bê û li şûna cîhanê şerê terorê bike û li vê şerê da jî serket. Her wiha xweşaliya xwe jî bi pêşveçûna peywendiyêni di navbera Herêma Kurdistan û Korbenda Aboriya Cîhanî ya li çend salên derbasbûyî û heta niha de derbirî. Her li vê civînê de Serok Barzanî bi kurtî di derbarê şerê terorîstan Da'îş û serkeftinê Pêşmerge û babeta koçberan û her wiha gefê qonaxa piştî Da'îş xisterû.

Piştî vê hevdîtinê û li heman rojê da Serok Barzanî li gel Bert Koenders Wezîrê Derveyê Holanda civiya. Li civînê de Wezîrê Derveyê Holanda xweşaliya xwe bi geşbûna peywendiyêni di navbera welatê xwe û Herêma Kurdistanê nîşan da û eve jî ragihand ku Holanda pabendî geşkirina peywendiyane li gel Herêma Kurdistanê bi taybet li warêne uze(enerji) û çandin û avê de. Li beranber da Serok Barzanî pêşwaziyê li berev pêşveçûna peywendiyêni Herêma Kurdistan û Holanda kir û hêvî xwest ew peywendî li warêne enerji û çandinê zêdetir pêşbikevê.

Her li vê hevdîtinê de rewşa siyasiya Herêma Kurdistanê û qeyrana koçber û penaberan û şerê Da'îşê nirxandin û Serok Barzanî wê yekê dûpat kir ku şikesta serbaziya Da'îş li Musil ne bi wateya dawî hatina hizra terorê ye û pêwîste bi hewleke hemû aliye cîhanê sedemên serhildan û geşbûna terorê bê dayîn.

Her li çarçoveya korbendê da Serok Barzanî li gel hejmarek ji endamên xortê rôxistina cîhanî Global Shapers civiya ku rôxistineke cîhaniye ji xortê seranserê cîhanê pêkhatiye. Ev şanda rôxistina cîhanî Global Shapers mebesta wan bû ku di derbarê rewşa Kurdistanê û serbixweyî û referandûmê de nêrîna Serok Barzanî li nêzîk ve bizanîn û Serok Barzanî jî bi kurtî behsa dîroka gelê Kurdistanê li gel dewleta Iraqê û pêşelbûna şeraket û wan êşan xisterû ku ji aliye hikûmetîn Iraqê da li ser gelê Kurdistanê da hatiye. Serok Barzanî li dirêjahiya axaftina xwe de sedemên wê bi hûrî behs kir ku hana gelê Kurdistanê daye biryar li serbixweyî û referandûmê de bidin. **BasNews**

Divê Kurd qedera xwe nedin destê dîrokê!

Di Rojhilata Naverast de siyaset û hewlîn parastina berjewendiyêni netewî; mîna ewrêni biharê ne. Di bin rojek germ û azmanekî vekiride, ji nişka ve perçen ewrêni reş li xwe kom dibim û li hev digerin. Digihêv hev û mezîn dibin, azman tarî dibe û dibe şîrqe şîrqâ ewran, brûst vedidin. Di vir de yêni ku fîrisen siyasetê bin, rî ji xwe re vedikin ku di bin tava teyrok û boranan de perşan nebin.

Di demek wilo de kes qedera xwe teslimî „bayê felekê, an jî dîrokê nake. Kurdan berî bi sedsalî, carek qedera xwe teslimî dîrokê kirin û dîrokê biryara sedsalî „perçekirin û parvekirina Kurdistan û netewa Kurd, nîrên kolefîyê“ da.

Carek din nabe ku Kurd qedera xwe teslimî şensê xwe bikin. Divê bi zanetî û bî çalakî qedera çarenûsa xwe teslimî çerxa dîrokê nekin. Divê ew fîrisê dîrokînivek nû, çarenûsek nû û serkeftî bin ji bona pêşeroja netewa xwe bin.

Serkosolosê Elmania yê Hevlêr Marc Eichhorn, di hevdîtinê de destê xwe datîne ser vê rastîyê û dibêje:

„Divê em, berî bi sedsalî (li Kurdistan) qewimîye ji bîr nekin. Berî bi sedsalî be ku ji kurdan bêt pirsîn, axa kurdan hat dabeşkirin. Ji ber vê jî tiştîn ku di dîrokê li henber kurdan hatîle kirin pir giran e. Divê tiştîn ku bi serê kurdan hatîye bidawî bê. Em baş dizanin ku Kurd şer naxwazin. Ji ber vê jî divê em piştîgîrîya wan bikin“

Di hundîrê vê sedsala borî de ci qewimî ye ku Serkosalosê Elmania yê Hevlêr Marc Eichhorn dibêje: „Divê em, berî bi sedsalî li kurdistan çi qewimîye ji bîr nekin“(!)

Dabeşkirina Kurdistan;

Netewa Kurd, ji bona bidestxistina mafê çarenûsa xwe bi dehan serhildan; raserî koçberî, surgûn, îñkar, qirkirin, enfal, çekêni kîmyewî bûne. Raserî pîlanen ji holê rakirinê, zîndan û asîmo-



Seyhmus Ozzengin

Iasyonê bûne. Ev yek bi yek ceribanêni ku bi netewêni dagirker re Kurd nikarin jiyanek xweş û hevbeş bi asayî bimeşînin. Yêni ku tenê karesata wan jenosid be, nikare jiyanek hevpar bimeşîne. Ev rastîya dîroka sedsalî a Kurdistan e...

Li ser mijarê nerînê raya giştî zelal dibin:

Di van rojên borî de; Şêwirmendê encûmena asayışa herêma Kurdistanê Mesrûr Barzanî, bi heyetek bilind re serdana USA kir. Bi Encûmena Asayışa Netewî yê Qesra Spî Herbert McMaster û bi Şêwirmendê Serokê Amerîka Jared Kushner re hevdîtinê giştîgîrîya pêkanîn. Di virde piştî dan û stendinan; Şêwirmendê encûmena asayışa herêma Kurdistanê Mesrûr Barzanî di daxuyanîyek çapemenîyê de got; "Herêma Kurdistanê dê wek hevpeymenek giring ê Amerîkayê bimîne"(!)

Di eynî daxuyanîyê de, Encûmena Asayışa Netewî yê Qesra Spî Herbert McMaster jî got; "Peyvendiyê me yêni bîhêz li gel Kurdan heye û em dixwazin bîhêzir bikin".

Ji hêla din de jî şêwirmendê serokê

Amerîka Jared Kushner, di van hevdîtinê bi heyeta Başûrê Kurdistanê re eşkere kir ku;

„Gelê Kurdistanê û rêveberiya wê pêwîste bizanebin ku xwedî dostên basın li Qesra Spî ya Amerîkayê.“(!)

Di heman demê de ji Avustralya ji mesajek erêni hat. Li ser pirsa referandûmê û mijara serxwebûnê anîn ziman ku; „em mafê çarenivîsê û pirsa referandomê wek mafeke rewa yê gelê Kurd dizanin û rîz li îrade û bîryarên gelê Kurd re digrin.“

Sê dewletên gire gir yên cîhanê, USA. İngiltere û Elmania ji bona ewlekarî û parastina bidestxistinê Kurd, Kurdistan û axa azad, bîryara; „piştîgîrîya pîrbiçekkirina arteşek netewî û modern“ dane. Di vî warî de jî hewlîn avakirina artêşa Kurdistan a netewî tê avêtin.

Li gor van agahîyan ci asteng li pêşîya gavên serxwebûnê hene?

Bi raya min astenga herî mezin Kurd bi xwe ne. Ji ber berjewendîyên hîzbî û têkîlyen bi dewletêni dagirker re ruhêki bîqirêj derdikeye pêşberî me.

Berî bi mehekî biryara damezirandina „heyetek netewî“ ji bona hemû hêzên netewî hat dan ku, li herêmê, biçin Bexda û ji bona „referandûm û serxwebûnê“ têkîlyan bimeşînin. Lî heta niha hînek rîexistin û partîyên Kurdistan, hin nerînê xwe li ser „referandûm û serxwebûn a Kurdistan“ û hin jî nûnerên xwe eşkere nekirine. Heta ji wan tê ji bona vê gava pîroz dibin asteng û bipas de dixin. Dibin sebebê bipasde xistina vê bîryara dîrokî!

17.05.2017

Dayikên Şemîyê: Destêne li ser qirika we ye!

Dayikên Şemîyê di çalakiya xwe ya vê hefteyê de aqûbete Enter Ozdemir û Bapîr Çitak pirsin û çalakî kirin diyarî ji bo Hediye Coşkûn a ku dema aqûbete kurê xwe pirs dikir, jiyanê xwe jî dest da.

Dayikên Şemîyê, li Qada Galatasarayê cara 634'emin bêyî rîhevala xwe Hediye Coşkûn daxwaza dadê dubare kirin. Di çalakiya vê hefteyê ya bêyî Hediye Coşkûn dayîka Abdurrahman Coşkûn (21) ê di sala 1995'an de li Kerborana Mêrdînê pîşî hat binçavkirin hat windakirin ht pêkanîn praêzvanan mafê mirovan amadebûn.

Di çalakiya de bal hat kişandin ser têkoşîna Dayîka Şemîyê Hediye Coşkûn a roja Pêncşema bihûrî jiyanê xwe ji dest da û aqûbete Bapîr Çitak û Enter Ozdemir hat pirsin.

'EM GELEK DAYIKÊN ZAROKÊN WAN TUNE NE NAS DIKIN'

Dayika Mûrat Yıldız ê di Çileya 1995'an de hat binçavkirin û hat windakirin Hanife Yıldız, Hediye Coşkûn bibîrân û got ew ê nebêjin "Bixartîre te." Dayîk Yıldız, bertek nîşanî ji nedîti ve hatine rayedaran a daxwazên wan û wiha got: "Parberîna me çiya kirin rî û hêşirên çavêne me robar gur kirin. Lî rayedarekê dengê me ne bihîst. Dibêjin em ê demokrasiyê bînîn. Hûnê bi TOMA'yan demokrasiyê bînîn. Em gelek dayîkan nas dikin zarokên wan tune ne û gelek zarokan nas dikin dayîken wan tune ne."

'KESÊN BEHSA DEMOKRASİYÊ DIKIN BILA BERÊ XWE BIDIN GALATASARAYÊ'

Hevjîna Fehmî Tosun ê di 19'ê cotmeha 1995'an de li ber deriyê mala xwe ji aliye polîsên sîvîl ve hat revandin Hamîn tosun da zanîn ku dayîka Hediye êşa zarokê xwe dijîya û wiha pêde çû: "Her hefte bi lingan dihat vir. Êşa zarokan dayîk dizanin. Em bi salane li vir diaxîvin. Kesên li ser rî re diçin çîrokên me ji ber kirine. Êdî bese wê çend dayîk çav vekirî biçin. Kesên behsa demokrasiyê dikin bila berê xwe bidin Qada Galatasarayê."

Daxuyaniya hefteyê parazvana mafê mirovan Aylîn Hacaloglu xwend. Hacaloglu, diyar kir ku 634 hefteye ser wîndi û kujeran tê pêçandin û kujer nayêne darizandin. Hacaloglu, anî ziman ku lêgerîn û hesabpirsîna wan wê bidome û wiha got: "634 hefteye çalakiya malbatênu ku zarokên wan bi zorê ji ber deriyê malê hatin revandin û hatin windakirin, tê asteng kirin. Bang û daxwazên malbatan nayêne bihîstîn. Lêgerîna malbatan nayê dîtin. Kesên hatin binçavkirin wan bê nasname û bê goristan dihîlin û dixwazin ji hiş û hafizeya civakê wîndi bikin. Ji bo em ji bîr nekin û nedîn ji bîr kirin 634 hefteye em çalakiyê xwe bi biryar berde-

wam dikin. 634 hefteye em li dijî siyaseta îñkar û bişaftinî di ber xwe didin. Em dixwazin hesap bê pirsin û berpirsiyar bînîn darizandin. Lêgerîna malbatan Enter Ozdemir û Bapîr Çitak ê 23 sal berê hat windakirin, didome. Em wan jî bîr naikin.




Bavê 2 zarokan ê 46 salî Enter Ozdemir û Bapîr Çitak li gîrîşîne. 634 hefteye em li dijî siyaseta îñkar û bişaftinî di ber xwe didin. Em dixwazin hesap bê pirsin û berpirsiyar bînîn darizandin. Lêgerîna malbatan Enter Ozdemir û Bapîr Çitak ê 23 sal berê hat windakirin, didome. Em wan jî bîr naikin. Lî heta niha hînek rîexistin û partîyên Kurdistan, hin nerînê xwe li ser „referandûm û serxwebûn a Kurdistan“ û hin jî nûnerên xwe eşkere nekirine. Heta ji wan tê ji bona vê gava pîroz dibin asteng û bipas de dixin. Dibin sebebê bipasde xistina vê bîryara dîrokî!

Ozdemir û Çitak piştî hatin binçavkirin û venegerîyan malê. Piştre malbatan cenazeyen Çitak û Ozdemir bi awayekî dest û piyêne wan girîdayî li tenîşa cemekî dîtin. Çitak û Ozdemir li pey panzêrê hatibûn kaşkirin û piştî êşkenceyê bi guleyan hatibûn kuştin. Keyayê Gund û Kli Fermandariya Cendirmeyan a Çelê gerîya û xwest dozger bê cih bûyerê lêkolîn bike. Lî leşkeran got "Em ji ber ewlehiye nikarin bînîn" Piştre ji muxtar xwestin ku cenazeyan bînîn celê. Piştî ku cenaze birin Çelê li ser rî leşkeren Tûgaya Bolû reýa wan girtin. Her çend malbatan got "Fermandariya Cendirmeyan a Çelê û Dozger xwest em cenazeyan bînîn Çelê" jî dîsa leşkeran destûr neda.

Leşkeran gefa "Biçin li gund defin bikin an em wê we tevan bikujin" li wan xwarin. Piştre cenazeyen Ozdemir û Çitak li gund hatin definkirin.

Hacaloglu, anî ziman hêj nehatiye qebûlkirin ku Enter Ozdemir û Bapîr Çitak di bin çavan de hatine kuştin û xwestin êdî edalet cihê xwe bibîne û hesab ji berpirsiyariyan bipirsin. Dîsa xwest dosyaya Enter Ozdemir û Bapîr Çitak ji nuve bê vekirin êdî bînîn cezakirin. Herî dawî ji Enter Ozdemir û Bapîr Çitak edalet cih bigire.

“Pêvajoya Çareseriyê”, Hikûmet û PKKê...



İbrahim GUÇLU

(ibrahimguclu21@gmail.com)

*Ji bona ku ev mijara bê fahm kirin: Divê ku di du mîjarana de tespîten bingehî bênen kirin.

Mijara yekemîn, nasname û qerekter û mîsyona PKKê terif kirine. Mijara duymenî jî, naveroka “pêvajoya çareseriyê” ci bû, terefan (hikûmet û PKKê), ji “pêvajoya çareseriyê” ci dipan, an jî dixwest ku ci bi dest bixin?

PKKê: Li Tirkîyê û li Bakûrê Kurdistanê di şertên gelek taybet de ku Tevgera Millî ya Bakûrê Kurdistanê, armanca xwe serxwebûna Kurdistanê û dewletavakirina mîletê kurd diyar kiribû; qerektereke kîtlewî qezenz kiribû, partî û rîexistinêne gelek xûrt ava bibûn û ev tevgera milî hûnandibû; partî û rîexistinêne Kurdistanê li bajaren cûda gelek bi xurtî xwe rîexistinêne kiribûn: Ji aliye dewleta Kemalîst de bi mîsyoneke taybet û qirêj û xeter, li hemberî tevgera milî ya Kurdistanê, wek dezgeheke operasyonal hat ava kirin.

Mîsyona PKKê ew bû:

1-Pêşîya tevgera milî ya Kurdistanê tasfiye bike, heger nikaribe tevgera milî tasfiye jî bike, pêşîya tevgera milî bigre.

2-Pêşîya serxwebûn û azadiya mîletê kurd, dewletbûna Kurdistanê bigre. An jî tevgera milî ya Kurdistanê ji xeta dewletbûnê dûr bixe.

3-Partî û rîexistinêne Kurdistanê tasfiye bike. 4-Hêzên bingehî yên civakî û milî yên tevgera milî tasfiye bike.

PKKê ji serî de bi ev mîsyona xwe li Bakûrê Kurdistanê tevgeriya.

PKKê piştî salên 80yî jî bi hemanmîyonê dema ku rejîma baasî (Iraq û Sûriye) û İslâmî (Iran) re ket nav pêwendiyen stratejîk, bi vê mîsyonê tevgeriya. Loma jî di vê qonaxê de li dijî dewletbûna mîletê kurd derdikeye. Ji bona ku li hemû parçeyan Kurdistanê li ser navê kolonyalîstan bibe desthilatdar, dixwaze hemû partî û rîexistin û dezgehîn milî yên Kurdistanê tasfiye bike.

Şerê PKKê Her Dem li Her Parçayê Kurdistanê Li Dijî Berjewendîya Mîletê Kurd e.

Loma jî dema ku li kîryarêne PKKê binêrin, ev mîsyona PKKê divê nayê bîra kirin.

PKKê bi vê mîsyonê jî li “pêvajoya çareseriyê” mîze kir. Ji bona PKKê berjewendiyê mîletê kurd hîc girîng nebû.

“Pêvajoya Çareseriyê”, ji bona ku kurd mafêne xwe yên milî û kollektif qezenz bike dest pê nekir. PKKê ji bona berjewendiyê mîletê kurd hîc girîng nebû. Ji aliye din de bîryara PKKê ne di destê PKKê de ye û PKKê “xistineke azad nîn e.. PKKê bi iradeya dewletê dagirker bîryar bigre.

Lê dema ku PKKê ji vê pêvajoya got “erê”, dihat zanîn ku PKKê dev ji çek bernade. Ev mijara min di dehan nivîsê xwe de û di bernameyên telewîzyonan de jî anîbû ser zimên.

Gelo weê demê PKKê çîma got erê?

Ji aliyeşî şîklî be jî dixwest ku daxwaza Ocalan pêk bîne. Lewra Ocalan digot ku dema şerê çekdarî derbasbûye û divê PKK dest û dev ji çek berde.

Pîrsa girîngtir jî, daxwaza Iran û Sûriyê û mîtefiqên wan jî ew bû, ku PKKê bi vê taktikê li Sûriyê cîwar bibe. Pêşîya mixelefeta Rojavayê Kurdistanê bigre, zîdetir xizmetî rejîma baasî li Sûriyeyê bike.

Hesabê hikûmetê ci bû?

Lobiyêne PKKê hikûmet qana kiribûn ku dema Ocalan bixwaze:

1-Dikare PKKê bê çek bike.

2-Li Rojavayê Kurdistanê bi riya Ocalan bandor û kontrola xwe pêk bîne.

3-Li Başûrê Kurdistanê bi riya Ocalan û PKKê bandor çêke; Başûrê Kurdistanê jî bigre bin kontroila xwe.

4-Armanca ku Kemalîstan ku bi PKKê ava kiribûn; di şertên nû de wek hikûmeta AK Partiyê vê armancê kurdan birêvebibe.

5-Tevgera milî ya kurd a ji derveyî PKKê dîsa nebe aktoreke xuyayî.

Hikûmetê piştî demekê fahm kir ku ew stratejiya pêk nayê. Bi Ocalan jî ev ramancen wan nare serî.

Di vê momentê de dîsa di navbeyana PKKê û hikûmetê de şer dest pê kir.

Wek min rîzên jorî jî diyar kir, hîc demekê ji kar û xebatêne PKKê li berjewendiyê mîletê kurd nebûye, her demê kurdan ji xebatêne PKKê zerar dîtiye. Dema pêvajoya çareseriyê jî dest pê kir jî ez di baweriyê de mu berjewendiyê mîletê kurd tê de tune ye.

Helbet piştî ku dîsa şer jî dest pê kir jî ne li berjewendiyê mîletê kurd bû, li dijî berjewendiyê mîletê kurd bû.

PKKê di “pêvajoya çareseriyê de” li ser gelê kurd desthilatdarî û zilma xwe xûrttir kir. Her dereke tijî çek û bom-bayan kir. Bû sedem ku bi sedan xorten kurdan bîn kûştin. Tevgera Bakûrê Kurdistanê ya milî û partîyên Kurdistanê di şertên şer de dîsa qibleya xwe wenda kirin. Helwesteke rast nikarin nîşan bidin. Gel guh nedâ siyasetê û guh da şer û çekan.

Di tevgera milî ya kurd û rîexistinêne Kurdistanê de terefîrîyekê teng û fanatîk dest pê kir. Li hemberî PKKê rîexistinêne Kurdistanê helwestek nîşan nedan. Vê yekê jî xizmetî PKKê kir û rîexistinêne Kurdistanê jî pêş nexist.

Ev şera dijwartir bû. PKKê li Kurdistanê dest bi şerê Xendeka kir. Ew şera şerekî wekaletê bû û ji aliye Iran û hevalbendîn wê de hatibû xwestin û pêş xistin. Ev şera raste rast li dijî mîletê kurd bû û tu berjewendiyê mîletê kurd di vî şerî de tune bû.

Bi taybetî jî şerê Xendeka, li bajar û bajarokên ku PKK/HDP desthilatdarî herêmî û şeradarî di destê wan de bû, domand..

Ev şera bû sedem ku bi hezaran xort bîn kûştin. Beşekî bajarê Diyarbekîrê Sûr, Farqîn, Niseybîn, Cizîrê û Silopî texrîp bibe û bî hilweşandin. Bi sed hezaran kurd û malbat ji bajarê xwe derkevin.

Encama şerê exndekan aboriya

Kurdistanê têk cû. Morala gel şikest. Hêviya gel ji bona pêşerojê nema.

Lewra şerekî bê armanc û tarî bû.

*Heta ku PKKê tasfiye nebe û nekokiyêne dewletêne dagirker û kolonyalîst ji holê ranebin; Tevgera Millî ya Bakûrê Kurdistanê, partî û rîexistinêne Bakûrê Kurdistanê xûrt nebin û di nav gel de xwedîyê giraniyekê û gotinê nebin, ev şera PKKê yê li dijî berjewendiyâ mîletê kurd û dewletbûna mîletê kurd nayê sekinandin.

Sedema din ya girîngtir jî dema ku mîletê me hemû mafêne xwe yên millî yên kollektif, desthilatdarî, serwerî qezenz, neke ew şera nasekine. Her demê dewletêne kolonyalîst ji bona ku berjewendiyâ xwe pêk bînin; dê PKKê li hemberî hev û li hemberî mîletê kurd bi kar bînin.

Dewleta Tirk, piştî salên 1974an PKKê li dijî tevger û rîexistinêne Bakûrê Kurdistanê bi kar anî.

Di sala 1984an de dewleta kolonyalîst ya Sûriyeyê, ji bona berjewendiyâ xwe; ji bona mijara ava Fîratê û Hatayê û Birayê Misilman xwest ku PKKê dest bi şerê çekdarî bike.

Îranê xwest ku PKKê li dijî Tevgera millî û rîexistinêne Rojhelata Kurdistanê şer bike. Bi wan rîexistin ava kir.

Li Rojavayê Kurdistanê bi baasî ve diktatorieyeke totalîter ava kiriye. Ji bona pêşîya tevgera û rîexistinêne Kurdistanê bigre, ji her dewletêne re taşeronî dike.

Şerê PKKê li Başûrê Kurdistanê li hemberî mîletê kurd û serxwebûna Kurdistanê dom dike. Daxuyaniya PKKê ya dawî ku ji aliye Riza Altûn de hatiye diyar kirin, gelek vekirî ye.

*Bi awayê berê “pêvajoya çareseriyê” dest pê nake. Diyar e ku hikûmet PKKê careke din mixatap napejîrîne.. Hikûmet êdî dizane ku bi destê Ocalan nikare li ser PKKê planen xwe bidomîne. Lewra hikûmetê fahm kir ku PKKê rîexistin Ocalan nîn e, rîexistina dewletan e. Heta ku dewlet naxwazin PKKê dev ji çekan bernade. Heta dema dewlet bixwazin jî dîsa PKKê dev ji çek bernade. Divê aparata PKKê wek baas a Iraqê bê parce kirin û şikandin. Lewra PKKê bê çek nabe. PKKê bê çek nikare li ser siyasetâ milî ya Kurdistanê desthilatdar, bandorwan be.

Hikûmet bi Dewleta Federe ya Kurdistanê re dixwaze ku pêwendiyen xwe ya staretejîk bidomîne. Dixwaze ku li hemû beşen Kurdistanê jî, konsepta Serok Mesûd Barzanî xûrttir bibe û desthilatdar bibe.

Di dema “pêvajoya çareseriyê” de jî, bi PKKê re dest pêkirina pêvajoyê şâş bû. Lewra PKKê ne temsîlkarê mîletê kurd bû. Ev nedihat wê wateyê ku “pêvajoya çareseriyê” dê bibe sedem ku mîletê kurd dê hemû mafêne xwe yên milî qezenz bike. Armanc ew bû PKÊ dest ji çek berde.


Di vê merheleyê de jî divê ji bona ku mîletê kurd hemû mafêne xwe yên milî qezenz bike, divê projeyek û pêvajoya çareseriyê nû dest pê bike. Mixatabê vê pêvajoyê jî divê PKKê nebe. Mîletê kurd û berpirsiyaren mîletê kurd yên siyasetâ civakî bin.

Divê ku hikûmet ji projeya dewletan nû ya federal re amade be. Ji bona vê makezagoneke ku bi du terefân (kurdan û tirkân) amade bibe re, bibêje erê.

Amed, 19. 05. 2017

Ji Evîna Rojê Kevin 110

Cûna Hotêla Baron li Helebê



Konê Reş

Ji mêj ve min divîbû herim Hotêla Baron ya navdar li Helebê. Ewa ku her dem têkoşerên azadiya Kurdistanê, di sala 1926/1927'an de lê dibûn mîvan û bidim ser şopa Mîr Celadet Bedirxan û hevalên wî dema ku haziriya damezirandina (Komeleya Xoybûnê) dikirin.

Hotêla Baron; ji hotêlên herî kevnar û navdare li Sûriyê û Helebê. Ev hotêl di sala 1909'an de hatiye vekirin, di sala 1911'an de qata duyemîn di ser re hatiye bilindkirin. Xwedîyên wê du birayen Ermenî, ji malbata Mezlûmyan in. Kolana ku hotêl li ser hatiye avakirin, di sala 1946'an de bi rengekî fermî navê wê bûye kolana Baron. Berê, bi navê kolana Goro dihat naskirin. Gotina Baron bi zimanê Ermenî bi wateya (Birêz e).

Hotêl wek dîdevanekê ye ji dîroka Ewropiyan re ya ku bi Rojhilata Navîn û Sûriyê ve girêdayî ye. Ji ber ku gelek kesayetiye navdar ji qiralan, serokkamaran, wezîran, nivîskaran, zanyaran li vê hotêl bûne mîvan û problemen xwe tê de gengeşê kirine wek: Qral Feysel, qralê Swêdê, Şahê Iranê, Laurence Ereban, Charles De Gaulle, Cemal Abdünnasir, Hebîb Bûrqêba, Kemal Ataturk, Mîr Celadet Bedirxan û hevalên xwe dema ku wan û Ermeniyan bingehê komeleya Xoybûnê datanîn û her wiha gelek kesayetiye din.

Li hotêlê ez çav bi xwedîyê wê (Armén Mezlûmyan) ketim, yê ku navê wî li ser navê bapîrê wî Arménê mezin, damezrênerê hotêlê hatiye danîn. Min xwe pê da naskirin ku ez nivîskarekî Kurd im, li dor malbata Bedirxaniyan û rola hotêla Baron di girêdana pêwendiyen Kurd û Ermenan de dixepêrim. Wî, qehweyer jî min re xwest û ev diyalog di nav me de çêbû. Min jê re got:

- Ji sala 1926/1927'an û pê de hotêla we (Baron) li Helebê xweş pir û bêhinvedan bû ji endamên ku komeleya Xoybûnê re, ew ku di 5ê çêriya pêşî de sala 1927an de li Libnanê bajarê Bhemdûnê hatiye damezirandin.

Di wê salê de, Mîr Celadet Bedirxan, Memdûh Selîm Beg û gelek rewşenbîr û axayen Kurdan yên ku ji Cizîrê, Efrînê û Kobanî dihatin li hotêla we bi Ermeniyan partiya Taşnaq re dicivîyan û kar û barê xwe û damezirandina avakirina komeleya Xoybûnê dikirin û tê re derbasî Beyrûtê dibûn. Gelo ti pêzanîn te li ser vê yekê hene?

- Matmayî û bi tirs li min guhdarî kir û got:

- Ez nizanim. Belê min ji bavê xwe bîhistiye ku gelek ji rewşenbîr û axayen Kurdan li hotêla me bûne mîvan. Bapîrê min ne di partiya Taşnaq de bû. Tu ji kû zanî?!

Min lêvegerand:

- Ez dîroknîvis im. Eger ne endamê wê partiyê be, dîmek ew mîldarê wê bû û ji ber vê yekê navê bapîrê te jî li Turkiyê qedexe bûbû?

- Na, ne bapîrê min û ne bavê min ne hevalên partiya Taşnaq bûn. Navê bapîrê min hat qedexekirin ji ber ku ew hevalê tevgera Erebî bû di Sûriyê de.?!

Piştî ku min qehweya xwe vexwar, wî hotêl jî şanî min da û têra xwe jî min re behsa dîroka hotêlê û navdariya wê kir.

Min jê re got:Ez ê herim.

Wî got:Bela em hev bibînîn.

Min got:Ser çava..

Масур Барзани: Референдум о независимости пройдет и в Киркуке

Глава Совета Безопасности Иракского Курдистана Масур Барзани 16 мая заявил, что референдум о независимости Курдистана будет проведен до конца этого года и будет включать население многоэтнической и богатой нефтью провинции Киркук.

"Мы намерены провести этот референдум до конца этого года", - сказал Барзани во время семинара в "Heritage Foundation" в Вашингтоне.

Глава курдских сил безопасности сказал, что референдум направлен на то, чтобы показать волю народа Курдистана, но голосование не будет использоваться в качестве рычага для какой-либо политической партии Курдистана.

"Это очень серьезный вопрос, это не [поворот для] пропаганды", - сказал он.



По словам Барзани, только "изначальные жители" Киркука имеют право решать вопрос о будущем своего города.

"Для участия в референдуме будут привлечены люди, которые являются коренными жителями этой провинции. Мы не можем дать людям извне принимать решения от имени Киркука", - сказал Барзани.

Хотя провинция Киркук находится под юрисдикцией центрального иракского правительства, ею управляет Региональное правительство Курдистана (КРГ). В 70-е годы иракский баасистский режим стремился изменить демографию провинции с помощью депортации коренного населения курдов, туркмен и христиан, и заменил их арабами, а также с помощью перекраивания границ провинции. "Мы твердо убеждены, что население и процент курдского народа будут очень очевидными, и [составят] более 70 процентов", - сказал Барзани.

Курдский лидер обвинил иракское правительство в уклонении от выполнения условий статьи 140 конституции Ирака, которая разрешила бы проблему города.

"Таким образом, есть причина, по которой это не реализовано. Если есть желание, есть и способ. К сожалению, в Ираке прошло много-много лет с тех пор, как конституция была ратифицирована, но до сих пор она не была реализована", - сказал он.

"Именно пешмерга действительно защищали Киркук и не позволили Киркуку быть захваченным ИГИЛ ["Исламским государством" (ИГ)] так, как Мосул был захвачен ИГИЛ. Поэтому мы верим, что идентичность Киркука очень ясна", - добавил он.

Барзани подчеркнул, что еще есть время для дискуссии с Багдадом о будущем Киркука, но в конечном счете нужно уважать его жителей.

"Мы также надеемся, что мы сможем достичь с Багдадом взаимопонимания, но, что более важно, с жителями Киркука, чтобы принять решение о судьбе провинции", - сказал он.

[kurdistan.ru](#)

Силы PYD не дали похоронить тело члена ДПКС

Вооруженные силы, связанные с правящей в Сирийском Курдистане "Партией Демократического Союза" (PYD), не позволили похоронить в Африне тело члена оппозиционной партии и убрали флаг Курдистана с его гроба.


Низал Абдулла, член "Демократической партии Курдистана Сирии" (ДПКС) погиб в результате дорожно-транспортного происшествия в Ливане.

Лидер ДПКС Абдулрахман Апо осудил PYD за "террор и угрозы" в адрес родственников покойного. Он заявил, что PYD "является доверенным лицом РПК (турецкой "Рабочей партии Курдистана"), которая теряет свою легитимность день ото дня".

Апо также обвинил PYD в "углубляющемся враждебном поведении" в отношении людей из всех слоев общества: "За всю нашу историю борьбы мы никогда не были свидетелями такого безрассудного и неэтичного поведения".

[kurdistan.ru](#)

Депутат: Король Абдалла принял Барзани в качестве главы государства



Король Иордании Абдалла II приветствовал президента Иракского Курдистана Масуда Барзани как президента страны благодаря репутации Барзани, считает депутат Ашвак Джраф, подчеркивающий, что флаг Курдистана был установлен рядом с иорданским и иракским во время встречи двух официальных лиц.

Депутат уверен, что это знак "большого политического признания курдов".

"Политический и дипломатический потенциал такой фигуры, как Барзани, которого считают посланником мира в регионе, уже давно осознал король Иор-

дании". Депутат также полагал, что это признание также связано с осуществлением надежд Иордании на силы пешмерга, которые противостоят угрозе распространения "Исламского государства" на Иорданию и весь мир.

Иордания - одна из стран, которые имеют прочные отношения с Иракским Курдистаном, и она поддержит его независимость, считает курдский представитель в парламенте Ирака и член парламентского комитета по внешним связям, Ренас Джано.

"Иордания является мощной

Езиды призывают пешмерга полностью освободить Синджар

Езидский культурно-социальный центр Лашиш в среду опубликовал заявление об отказе езидов участвовать в региональных конфликтах, и содержащее призыв к пешмерга освободить южные районы Синджара, которые все еще удерживаются боевиками "Исламского государства".

Заявление также обращается с призывом к шиитским ополченцам "Хашд аш-Шааби" воздерживаться от наступления на ИГ на юге Синджара, оставив задачу освобождать эти районы силам пешмерга и Синджара.

"То, что происходит в Южном Синджаре, - это не локальная битва или простой конфликт по обычным районам, а скорее сложная региональная битва, за которой стоят региональные задачи, имеющие свои повестки дня и интересы", - говорится в заявлении.

"Присутствие нескольких наземных сил в регионе Синджар отсрочит возращение наших людей в их

районы, а это может означать отказ им в праве вернуться на многие годы или навсегда, пото-

ми игроками", говорится в заявлении.

В заявлении также содержит-



му что региональный конфликт стал ясен, и никто не может больше скрывать свои задачи и цели". "Силы пешмерга должны ускорить освобождение деревень и общин езидов на юге Синджара, и удержать земли, чтобы защитить езидов от потенциальных проблем, которые могут возникнуть в результате конфликта между региональны-

ми требования к властям Курдистана позаботиться о сохранении массовых захоронений езидов, и обнаружением тех, которые могут существовать в южных районах Синджара, что послужит большой поддержкой делу признания геноцида езидов, совершенного "Исламским государством" в августе 2014 года.

[kurdistan.ru](#)

Между Курдистаном и Турцией откроется новый пограничный переход

Региональное правительство Курдистана (КРГ) работает над созданием инфраструктуры нового пограничного перехода, соединяющего район Мергасор с Шамзинаном в соседней Турции.

Как сообщил в четверг "Bas News" мэр Мергасора Гафур

Ахмед, проект соответствует соглашению, подписанному Эрбилем и Анкарой в 2014 году, и будет способствовать укреплению связей двух сторон.

Он пояснил, что финансовые трудности, вызванные главным образом войной с "Исламским

государством" (ИГ), затянули продолжение работ над проектами соглашения. Однако, по словам чиновника, инфраструктура на турецкой стороне уже готова, и КРГ работает над проектом на территории Иракского Курдистана.

[kurdistan.ru](#)

Барзани обсудит вопрос референдума с лидерами арабских стран в Аммане



Президент Иракского Курдистана Масуд Барзани обсудит намерение Курдистана провести референдум о независимости с арабскими лидерами в кулуа-

рах Всемирного экономического форума в Иордании.

В четверг Барзани прибыл в Иорданию для участия во Всемирном экономическом форуме по Ближнему Востоку и Северной Африке, который пройдет с 19 по 21 мая в партнерстве с Фондом развития короля Абдаллы II, и для встречи с королем Абдаллой.

Али Хусейн, член совета лидеров "Демократической партии Курдистана" (ДПК), заявил, что Барзани воспользуется этим официальным случаем, чтобы проинформировать арабских лидеров о намерении Курдистана провести референдум о независимости от Ирака в этом году.

Экономическое положение региона Курдистан и Ирака, влияние событий в Ближневосточном регионе на экономическую инфраструктуру Ирака и Курдистана, борьба с терроризмом и победы сил пешмерга, - вот перечень главных тем, которые Барзани намерен обсудить на форуме.

kurdistan.ru

Президент и премьер Курдистана выразили соболезнование в связи со смертью лидера "Горран"

В пятницу 19 мая президент Иракского Курдистана Масуд Барзани выразил свое соболезнование в связи с кончиной главы партии "Движение за перемены" ("Горран"), Науширвана Мустафы.



В своем послании Барзани выразил соболезнование членам семьи Мустафы, членам партии и их сторонникам.

"Пусть его душа покоятся с миром", - написал Барзани в своем послании.

В тот же день премьер-министр Регионального правительства Курдистана (КРГ) Нечирван Барзани направил свои соболезнования семье Мустафы и партии "Горран", выразив надежду, что ее члены и сторонники продолжат борьбу за общие цели курдского народа.

Мустафа умер в пятницу утром в возрасте 73 лет от рака почки. Он умер всего через неделю после почти девятимесячного лечения в Великобритании.

kurdistan.ru

Пешмерга будут противостоять продвижению "Хашд аш-Шааби"

Если шиитские военизированные формирования "Хашд аш-Шааби" продолжат свое присутствие и продвижение в курдских спорных районах провинции Ниневия, власти Курдистана усилят дислокацию своих войск на этих территориях. В среду, в интервью "BasNews" об этом сообщил Шахаван Абдулла, курдский член комиссии по вопросам безопасности и обороны парламента Ирака. По его словам, если "Хашд



коалиции, в пресс-релизе Пентагона не упоминается.

США оказывают военную поддержку сирийским курдам в борьбе с ИГ*. При этом Турция считает YPG (отряды народной самообороны сирийских курдов) и PYD (сирийская партия "Демократический союз"), связанными с РПК.

kurdistan.ru



аш-Шааби" продолжат продвижение вглубь курдских районов, "мы также будем действовать в одностороннем порядке и силы пешмерга двинуться для освобождения сообществ, находящихся под контролем Исламского государства [на спорных территориях]". Как отметил Абдулла, вопрос передвижений "Хашд аш-Шааби" на курдских территориях стал критическим.

По словам депутата, после того, как в Багдаде была высказана озабоченность курдов по поводу этого вопроса, президент Курдистана Масуд Барзани сообщил, что премьер-министр Ирака Хейдар аль-Абади заверил, что передвижения шиитских ополченцев не являются "враждебными". После этого сообщения шиитские войска остановились и не вошли в курдские деревни и центр района Кайраван провинции Ниневия. По словам Абдуллы, силы "Хашд аш-Шааби" не должны были быть частью процесса освобождения нескольких районов, таких как Гэр Узер, Тал Банат и Тал Касаб, однако они вошли в эти районы. Формирования "Хашд аш-Шааби" должны выйти из всех районов с курдским большинством и быть замененными силами пешмерга, поскольку их присутствие не отвечает интересам жителей в этих районах, подчеркнул Абдулла.

kurdistan.ru

Пентагон пообещал Турции помочь в борьбе с "Рабочей партией Курдистана"

Министр обороны США Джеймс Мэттис и министр обороны Турции Фикри Ышик во вторник обсудили в Вашингтоне ситуацию на Ближнем Востоке и вопросы борьбы с терроризмом, сообщает пресс-служба Пентагона.

"Лидеры были едины относительно обеспокоенности по поводу "Рабочей партии Курдистана" (РПК), которую США считают иностранной террористической организацией, организовавшей убийства невинных мирных граждан Турции и турецких солдат. Министр (Мэттис — ред.) еще раз выразил поддержку Турции в борьбе с РПК и подтвердил планы по расширению сотрудничества в борьбе с РПК вместе с Турцией", — говорится в сообщении.

Также отмечается, что стороны обсудили кризис в Сирии и договорились "продолжить сотрудничать, чтобы положить конец насилию и способствовать облегчению человеческих страданий".

Мэттис и Ышик высказались за "мир и стабильность" в Сирии и Ираке.

В Иране новый "старый" президент

Президент Ирана Хасан Роухани переизбран на второй срок. Об этом заявил министр внутренних дел Абдолъреза Рахмани Фазли. Он сообщил, что Роухани после обработки почти всех бюллетеней набирает



57% голосов, а это значит, что второго тура выборов не будет. Главному сопернику действующего прези-

дента, бывшему генпрокурору Эбрахиму Раиси свое предпочтение отдали 38% иранцев. Оставшиеся пять процентов приходятся на двух других кандидатов. Явка на выборах составила 70%.

Жители Тегерана, которые поддерживают Роухани, рассчитывают, что Иран будет укреплять связи с Западом и что в стране продолжатся экономические реформы:

"Я думаю, что вся политическая система нашей страны хотела победы Роухани, потому что тогда сохранится нынешняя миролюбивая атмосфера, учитывая, что Хасану Роухани противостоит Дональд Трамп. Если бы результаты выборов были другими, история развивалась бы иначе".

Роухани выступает за отказ от политики изоляционизма. Одним из его главных достижений на посту президента считается подписание ядерных соглашений, после чего с Ирана была снята большая часть санкций.

kurdistan.ru

Курдские бойцы ведут бои на подступах к городу Ракка, где находится форпост ИГ

Отряды вооруженной коалиции "Силы демократической Сирии" (СДС) подошли к окраинам города Ракка (520 км от Дамаска). Как сообщило во вторник агентство Firat, курдские ополченцы и воины арабских племен, входящие в СДС, находятся сейчас в 4 км к северу и в 2 км к востоку от этого провинциального центра на реке Евфрат, который служит главным форпостом террористической группировки "Исламское государство" (ИГ, запрещена в РФ) в Сирии.

По информации Firat, за прошедшие 48 часов силы СДС освободили от банд ИГ 18 селений и 44 фермы. При этом они потеряли убитыми четырех бойцов. В рядах ИГ ликвидированы десятки наемников.

Для выхода мирного населения из окруженных районов Ракки создан безопасный коридор. Им воспользовались свыше 4 тыс. жителей, преимущественно женщины и дети. Все они переправлены в лагерь, созданный для беженцев

в городе Айн-Иса.

Представитель СДС Таляль Силло признал, что наступление на западном участке фронта - со стороны освобожденный 10 мая Табки и Евфратской ГЭС - идет медленнее, чем планировалось. Там отряды СДС находятся на расстоянии 23 км от Ракки. "Мы проведем перегруппировку сил с тем, чтобы атаковать Ракку сразу с трех сторон - севера, запада и востока - одновременно", - указал Силло.

СДС оказывают поддержку BBC международной коалиции под эгидой США и переброшенные из соседнего Ирака подразделения американского спецназа.

МИД Сирии решительно осудил во вторник удары BBC коалиции в провинциях Ракка и Дейр-эз-Зор, в результате которых погибли десятки мирных жителей. В Дамаске назвали агрессией военные действия коалиции, не согласованные с сирийским правительством.

kurdistan.ru

ДИПЛОМАТ

№ 12 (386) 22-28 Май 2016 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

Президенты Ирака и Курдистана обсудили отношения Багдада и Эрбия



Президент Иракского Курдистана Масуд Барзани и президент Ирака Фуад Масум встретились в субботу в столице Иордании, Аммане, и обсудили двусторонние отношения между Багдадом и Эрбилем.

На встрече в кулуарах Всемирного экономического форума по Ближнему Востоку и Северной Африке, организованной Иорданией, президенты обсудили отношения между правительствами Иракского Курдистана и Ирака, а также региональные политические и военные вопросы. 18 мая Барзани прибыл в Иорданию для участия во Всемирном экономическом форуме. В четверг он встретился с королем Иордании Абдаллой II для обсуждения ряда вопросов. [kurdistan.ru](#)

Силы "Хашд аш-Шааби" создают угрозу безопасности Синджара

Большое количество шиитских ополченцев "Хашд аш-Шааби", развернутых в езидском районе Синджар на севере Ирака, по мнению езидских чиновников, представляют потенциальную угрозу для местных жителей.

Мэр Синджара Махмуд Халиль сказал в интервью "Bas News", что "в окрестностях Синджара дислоцировано большое количество сил "Хашд аш-Шааби", которые в будущем будут представлять угрозу для стабильности района, поскольку они создадут напряжение, если они откажутся уйти".

Чиновник призвал к выводу сил ополчения, объяснив, что количество развернутых в этом районе сил значительно больше, чем заявлено. Представитель езидов также уверен, что между силами "Хашд аш-



Шааби" и партизанами турецкой "Рабочей партии Курдистана" (РПК), также дислоцированными в районе, существуют хорошие отношения, и они могут сотрудничать друг с другом, нанося ущерб администрации.

В среду езидский культурно-

социальный центр Лашиш заявил об отказе езидов от участия в региональных конфликтах, и призвал курдские силы пешмерга полностью освободить южные районы в Синджара от контроля "Исламского государства". [kurdistan.ru](#)

Силы пешмерга отразили атаку ИГ в Туз Хурмату



Рано утром в четверг войска пешмерга предотвратили нападение боевиков "Исламского государства" (ИГ) в районе Туз Хурмату иракской провинции Салахаддин.

Ахмад Шейх Лангари, курдский чиновник из Туз Хурмату, сообщил, что около 3 часов ночи боевики ИС атаковали войска пешмерга на фронте в южном районе Хурмату, Зарги, в результате чего погибли и получили ранения несколько членов пешмерга.

В ходе контратаки курдских сил были убиты десятки боевиков.

Ранее 7 мая несколько боевиков ИГ, в том числе террористы-смертники, атаковали базу "Кайван" - самую крупную военную базу в провинции Киркук, расположенную на дороге Киркук-Дибис. Силы пешмерга отразили наступление, убив всех боевиков. Однако один из нападавших взорвал себя, убив двух солдат пешмерга и ранив еще двоих. [kurdistan.ru](#)

ТӘSİSCİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNİVİSAR:

TAHİR SİLÈMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Xüsusi müxbirlər:

Ramiz Qərib,

Tariyel Cəlil

Региональный корреспондент:

Усуб Тейфур

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri Az1040, küçə S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakū Az1040, soqaq S.Məhmandarov xani 25, mal-17

Адрес: Баку Az1040, улица С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzeti bilgisayar mərkəzində yığılıb səhifələnib və "Mətbuat" mətbəəsində çap olunmuşdur.

e-mail: hewler@mail.ru

Şəhadətnamə: NFŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500

ПОСЛЕДНИЯЯ страница

Президент Барзани посетил раненых пешмерга в больницах Аммана

Президент Иракского Курдистана Масуд Барзани в четверг посетил группу раненых членов сил пешмерга, проходящих лечение в госпитале Аммана в Иордании.



Члены пешмерга, которых сегодня навестил Барзани, получили ранения во время турецких авиаударов по окрестностям Синджара 25 апреля 2017 года. Сегодня Барзани прибыл в Иорданию для участия во Всемирном экономическом форуме по Ближнему Востоку и Северной Африке, который пройдет с 19 по 21 мая. [kurdistan.ru](#)

Масрур Барзани обсуждает вопрос поддержки пешмерга в Пентагоне

Глава Совета Безопасности Иракского Курдистана Масрур Барзани в пятницу встретился с высокопоставленными чиновниками Государственного департамента и министерства обороны США, чтобы обсудить ряд вопросов, в том числе дальнейшую поддержку курдских сил пешмерга. На своей официальной странице в "Твиттере" Масрур Барзани сообщил, что он встретился с помощником министра обороны по вопросам международной безопасности Кеннетом Хендельманом, чтобы обсудить "военную и финансовую поддержку США для пешмерга". Ранее Барзани также встретился со специальным посланником президента США в коалиции, противостоящей "Исламскому государству" (ИГ), обсудив "кампанию против ИГИЛ [ИГ] следующего этапа", потребности пешмерга и переговоры Эрбия и Багдада о формировании будущих связей. Высокопоставленная курдская делегация, в состав которой также входит Фуад Хусейн, глава администрации президента Курдистана, в ходе визита в США также встретилась с халдейскими общины лидерами из Мичигана и представителями христиан из Канады и Вашингтона. [kurdistan.ru](#)



"Сирия: все по плану?"



Уважаемые читатели, предлагаем вашему вниманию запись программы "ТВ Центр" - "Право голоса" от 17 мая на тему: "Сирия: всё по плану?".

В Женеве проходят очередные переговоры по Сирии. Среди целого ряда вопросов обсуждается российский план по созданию зон безопасности на территории арабской республики. Эту инициативу Россия предлагала еще в Астане. Чем могут закончиться переговоры? Может ли российский план привести к стабилизации ситуации в Сирии?

В числе других экспертов в обсуждении принял участие канди-